



www.musavat.com

MUSAVAT

Xəbər
"Azərbaylıq"ın
sabiq prezidenti
məhkəmə
zalında
həbs edildi
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14-15 fevral 2015-ci il Şənbə № 34 (6062) Qiyməti 40 qəpik

Gündəm

"Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi"



Lamiyə Quliyevanın məhkəməsi başladı; hakim Qədim Babayev uşağı qucağında olan məhkum qadını ev dustaqlığına buraxmadı

yazısı səh.3-də

Ən pis işləyən icra başçıları

yazısı səh.4-də

AXCP yenə özünü "yeganə müxalifət" elan etdi

yazısı səh.6-də

Nəcməddin Sadıqov "Yeni Musavat"a "zəhmətkeş məktubu" yolladı

yazısı səh.8-də

Tomas de Vaal:

"Azərbaycan əvvəlki 10 illə müqayisədə qat-qat güclü ölkədir..."

yazısı səh.13-də

"AMAY Abdulla" iki qruplaşmanın toqquşmasında güdaza gedib

yazısı səh.8-də

Həbsdə olan sabiq nazirin atası vəfat etdi

yazısı səh.10-də

Nazirliyin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

yazısı səh.2-də

Gözəllik ondur, doqquzu... estetik əməliyyat?

yazısı səh.14-də

"Elektron hökumət" necə işləyir?

yazısı səh.15-də

Azərbaycan ötən il 10 ton qızıl alıb

yazısı səh.11-də

Üç rayonun polis rəisi dəyişdirildi

yazısı səh.2-də

Bulvardakı restoranlar iflas ərəfəsində

yazısı səh.15-də

Cavid Qurbanovdan sensasion açıqlamalar

"ZİYA MƏMMƏDOVLA BÖLÜŞƏCƏYİM BİR ŞEY YOXdUR..."

"Azərbaycan Demir Yolları"na sədr təyinatdan öncə prezidentin qəbulunda olan Cavid Qurbanov hansı tapşırıqlar aldığını açıqladı və nəqliyyat nazirini "indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir" sözləri ilə "vurdu"; yaxın günlərdə nazirin kadrlarının işdən çıxarılacağını deyən QSC sədrinə niyə geniş səlahiyyətlər verilib...



yazısı səh.10-də

Deputatdan generala xəbərdarlıq

İqbal Ağazadə: "Mədət Quliyev danışıqlarına diqqət etsin, əks təqdirdə gələn dəfə mən parlamentdə çıxış edəcəyəm"

yazısı səh.12-də



Pənah Hüseyn Əli Həsənovla görüşündən danışdı

yazısı səh.4-də



Ərəstun Oruculu: "Bu, Rusiya diplomatiyasının böyük məğlubiyyətidir"

yazısı səh.9-də



Arif Hacı: "Müsavət həqiqi iqtidar-müxalifət dialogunun tərəfdarıdır"

yazısı səh.5-də

14-15 fevral 2015

Nazir üç rayonun polis rəisini dəyişdirdi



Tovuş Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayilov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Rayon Polis Şöbəsinin APA-nın qərb bürosuna verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadır Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.



Qarabağ döyüşçüsü ölüm ayağında...

"Məni ölməyə qoymayın!"

Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil, 1975-ci il təvəllü Heydərov Arzu Əhmədli oğlu ağır durumdadır. İki övlad atası olan Arzu 8 yanvar 1994-cü il hərbi xidmətə yollanmış və həmin il atəşkəs elan olunan qədr - 12 may 1994-cü ilə qədər Ağdərə rayonunda gedən qanlı döyüşlərdə iştirak edib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub. Nəhayət soyuq səngər, ağır döyüş yolu özünü büruzə verib. Elə o vaxtdan da onda ağır formada böyrək çatışmazlığı yaranıb.

Redaksiyamıza müraciət edən Arzunu ürək ağrısı ilə dinlədik: "Böyrəklərimin heç biri işləmir. Həftədə üç dəfə Ağdaş rayonunda dializ olunuram, bədənime su yığılır. Maddi vəziyyətim çox pisdur. İki övladım var. 2008-ci ildən xəstə olduğuma görə işləmirəm. Yoldaşım da mənə baxır. 152 manat pensiya, 109 manat da uşaqlara görə müavinət alıram. Əlilliyə görə pensiya aldığımdan veteranlar üçün nəzərdə tutulan 45 manat müavinəti də kəsiblər. Başqa yerdən gəlirim yoxdur. Maddi baxımdan çox acınacaqlı vəziyyətdə yaşayıram. İynə-dərmanımı belə ala bilmirəm. Bütün əlaqədar təşkilatlara müraciət etmişəm, heç bir nəticəsi yoxdur. Böyrək köçürülməsi ilə bağlı Mehriban xanıma müraciətimdən sonra donor olarsa əməliyyat oluna biləcəyim haqda cavab gəlmişdi. Lakin donorum yoxdur. Mən sağlamlığıma torpaq uğrunda itirmişəm. Ona görə də hökumətdən kömək istəyirəm. Məni ölməyə qoymayın!"

Döyüşçüyə kömək lazımdır. İmkani olanlar ya onun özü ilə (050 395 93 27), ya da Qaziler.az saytının redaksiyası ilə əlaqə saxlasın.

Özəl klinikaların qara günü başlayır

Son vaxtlar ölkədə fəaliyyət göstərən özəl klinikalarda qeydə alınan qanunsuzluqlar aidiyyəti qurumları hərəkətə gətirib. Axar.az-ın məlumatına görə, yaxın zamanlarda Səhiyyə Nazirliyi başda olmaqla, bir neçə qurum təftiş işlərinə başlayacaq. Qeyd edək ki, yoxlamaların aparılmasında məqsəd qiymətlərə nəzarət, xidmətin keyfiyyəti və vətəndaşların sağlamlığını etibar etdikləri həkimlərin bilik səviyyəsinin yoxlanılmasıdır.

Bildirək ki, paytaxtın ekser özəl tibb müəssisələrindən gələn şikayətlər, ölüm hallarının artması bəzi klinikaların bağlanması ilə nəticələnə bilər. Ölkəyə gətirilən xarici mütəxəssislərin fəaliyyətinin də üstündən xətt çəkilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ANS-ə deyib ki, qurum özəl klinikalardakı müayinə və əməliyyat qiymətləri nazirlik tərəfindən tənzimlənmişdir. Lakin nazirlik özəl klinikaların və mərkəzlərin fəaliyyətinin lisenziyalaşdırılmasına və standartlara uyğunluğuna nəzarət edir: "İndi cərrahiyyə əməliyyatı ucuz olan özəl müəssisə yoxdur. Xaricdən gətirilən həkimlər reklam edilir və onun adından istifadə olunaraq pul qazanılır. Əslində, bu işlə məşğul olan özəl müəssisələr fırıldaqçılıqla məşğul olurlar. Səhiyyə Nazirliyi buna qarşı mübarizəsini aktiv şəkildə aparır".

Başağılı

Mehman Cavadoğlu ailəsilə birgə Şahbaz Xuduogluна həyat yoldaşı
Könül xanımın
faciəli vəfatından kədərliyini bildirir, dərin hüznə başsağılıq verir.

Məhbusların qəzet problemi davam edir



"Avropa Birliyi separatçıları dəstəkləyir"

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin İrəvanda Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşməsi və Azərbaycan tərəfinin rəsmi şəkildə bunu normal qəbul etdiyini bəyan etməsi bəzi ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.

Millət vəkili Fazil Mustafa "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Herbert Salberin bu addımı və separatçılarla görüşməsi beynəlxalq hüquq normalarına zidd addımdır: "Bu insan Azərbaycanın suveren hüquqlarına hörmət etməyi öyrənməyib, onun diplomatik fəaliyyətlə məşğul olması şübhə doğurur. Dağlıq Qarabağ tanınmamış bölgədir və onun rəhbəri ilə hər hansı bir səviyyədə rəsmi şəkildə görüşmək onların statusunu tanımaq niyyəti daşıyır. Ona görə də, Azərbaycan tərəfinin buna münasibəti sərt və bərk olmalıdır".

Millət vəkili Fazil Mustafa görə, bu qurum başqa ölkələrdə separatçılığa qarşı mübarizə aparır, Ukraynada separatçılığın mənfi tərəfləri ilə bağlı bəyanatlar yayır, ancaq özü bərk separatçılıq dəstəkləyir: "Bu Avropa Birliyinin bir-başqa separatçılıq dəstəkləməsi deməkdir. Burada bizim tərəfimizdən heç bir güzəşt ola bilməz. Azərbaycan Xarici İşlər Nazirliyi tərəddüdsüz addım atmalıdır, bununla bağlı sərt mövqə ortaya qoymalıdır. Ancaq bu qurumun sərgilədiyi mövqə çox əsassızdır. Əgər separatçılıq qəbul olunacaqsa, o zaman Donbasdakı rejimin başçıları ilə də görüşsünlər. Azərbaycan tərəfinin bu durumu normal qarşılamağı qarşı tərəfdə alışqanlıq yarada bilər və bu səbəbdən biz güzəştə yol verməməliyik. Nəzərə alsaq ki, Ermənistan tərəfi bu görüşü qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində atılan addım kimi qiymətləndirir, o zaman bizim mövqelərimizə necə ziyan vurduğunu anlamaq olar".

☐ Nərgiz LİFTİYEVA

Ələsgər Süleymanov: "Bu, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məsuliyyətidir"
Səidə Qocamanlı: "Məhbusun istədiyi qəzetlə təmin olunması onun hüququdur"



Hazırda həbsdə olan siyasi fəalları ciddi problemlərdən biri də müstəqil qəzetlərin onlara çatdırılmamasıdır. Abunə olsalar belə, məhbuslara qəzetlər verilmir. 13 sayılı Cəzaçəkmə Müəssisəsində saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu fevralın 4-dən etibarən "Yeni Müsavat" a abunə yazılmasına baxmayaraq, hələ də ona qəzet çatdırılmır. Fevralın 13-də Qırmızı Xaç Komitəsinin (QXK) nümayəndələri başqan müavini ilə görüşərək, bu problemi də müzakirə ediblər.

Bu barədə musavat.com-a rildiyini bildirdi: "Qəzet redaksiyanın hesabına gedir. Biz onu göndəririk. Amma məhbuslara çatdırılmırsa, bu artıq cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məsuliyyətidir. Biz 15 nəfər məhbusa qəzet göndəririk. Cəzaçəkmə müəssisələrinin poçtları da qəzetləri qəbul edirlər. Sadəcə məhbuslara çatdırılmır".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı belə halların qanunsuz olduğunu qeyd etdi: "Bu problemdən xəbərsiz idik. Bu barədə tədbirlər görülməlidir. Şəxsən özümüz bununla maraqlanacağıq. Hər bir məhbusun mətbuatla maraqlanması onun hüququdur. İşçi Qrupunun nəzdində belə problemlərlə bağlı komitə yaradılıb".

Aidiyyəti qurum olan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə bu problemə bağlı əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

"Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov redaksiya tərəfindən qəzetlərin məhbuslara göndərilməsinə əsaslı şübhə qaldıraraq, o, qısa da olsa, hadisə barədə danışmağa bildi: "Oğlum Tural və mənim fəaliyyətim barədə yəqin ki, məlumatınız var. Almaniyada keçirilən piketdən xəbəri olmayan yoxdur. Oradakı piketdə iştirak edən mühacirlərin Azərbaycanda yaşayan yaxınlarının həbsinə başlanılıb. Bu gün tezdən oğlumu saxladılar. Narkotik adı ilə. Sonra məni bölməyə çağırdılar. Dedilər ki, otur çayxanada, çağıranda gəlsən. İndi də məni şərhləmək istəyirlər".

Müsavatın sabiq üzvü və oğlu saxlanıldı

Müsavat Partiyasının keçmiş üzvü Ələsgər Sadıqlının oğlu Elgiz Sadıqov dünən səhər saatlarında həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb. Hazırda Ələsgər Sadıqlının özü də Sabunçu rayon polis bölməsinə gətirilib.

Bu barədə musavat.com-a Ə. Sadıqlının özü məlumat verib. Polislərin mane olmasına baxmayaraq, o, qısa da olsa, hadisə barədə danışmağa bildi: "Oğlum Tural və mənim fəaliyyətim barədə yəqin ki, məlumatınız var. Almaniyada keçirilən piketdən xəbəri olmayan yoxdur. Oradakı piketdə iştirak edən mühacirlərin Azərbaycanda yaşayan yaxınlarının həbsinə başlanılıb. Bu gün tezdən oğlumu saxladılar. Narkotik adı ilə. Sonra məni bölməyə çağırdılar. Dedilər ki, otur çayxanada, çağıranda gəlsən. İndi də məni şərhləmək istəyirlər".

Ələsgər Sadıqlının danışığının bu yerində əlaqə kəsildi. Telefona düşən səsələrdən ayırd edə bildik ki, buna mane olular.

Qeyd edək ki, Ələsgər Sadıqlının digər oğlu Tural Sadıqlı hazırda Almaniyada yaşayır. O, orada yaşayan mühacirlərin yaratdığı ADDA təşkilatının sədridir.

☐ Cavansir ABBASLI

"Heç bir nizamlaşma zora əsaslanma bilməz"

ABŞ Qarabağ konflikt zonasında istənilən zorakılığa pisləyir. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların Ermənistanla təzə təyin olunan səfəri Riçard Millz İrəvandakı ilk mətbuat konfransında deyib.

"ABŞ Dağlıq Qarabağ üzrə danışıqlar prosesini tamamilə dəstəkləyir. Heç bir nizamlaşma qərarı zora və ya müharibəyə əsaslanma bilməz. Bizi münacişə ətrafında gərginlik və ritorika çox narahat edirdi. Amerika ATƏT-in Minsk Qrupunu müdafiə edir və problemin nizamlaşmasında onun fəaliyyətini optimal sayır" - deyərək diplomat vurğulayıb.

Bununla belə, səfir Minsk Qrupunun yalnız vasitəçisi olduğunu və tərəflərə nəyisə sınımaqla fikrində olmadığını da qeyd edib.

"ABŞ Azərbaycan və Ermənistanla münasibətlər qurur. Biz aydın şəkildə hər iki tərəfdəşimə, iki dost ölkəyə bildiririk ki, konfliktin yalnız dinc yolla, Minsk Qrupu çərçivəsində həlli mümkündür" - deyərək Millz əlavə edib.

Nazirliyin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mülkiyyətə Baş İdarəsinin 161 sayılı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, həmin müraciət üzrə Baş idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri-eksperti Tahir Mehdiyevnin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı bərk xəsarətli vəziyyətdə tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb və T.Mehdiyevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək bərk xəsarətli vəziyyətdə tutulan ittihamda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Çox zəif proqnozların, çox dəqiq proqnozları

Proqnoz verməyi xoşlamıram, xüsusən də idman proqnozlarını. Bəlkə də xoşlamamağım onunla bağlıdır ki, əslində bu işi bacarmıram. Qoy olsun. Amma bu o demək deyil ki, proqnoz verməyə cəsarətim çatmaz. Hər gün Bağdadda terror aktı olacağını çox qətiyyətlə proqnozlaşdırırdım. Cəbhə xəttində atəşkəs proqnozlarını da rahatca öncədən görürəm. Yeri gəlmişkən, atəşkəsin pozulması haqda MN yaydığı rəqəmlər mənə çox qəribə gəlir. Orta hesabla gündə 60-70 dəfə! Əslində bu o deməkdir ki, atəşkəs heç dayanmayıbmış. Bu atəşkəs proqnozları lap ünlü yazıçı Mark Tvenin siqareti tərgitməyinə oxşayır. O, deyirmiş ki, bilmirəm siqareti tərgidibilməyənələr niyə bunun çətin olduğunu deyirlər. Mən onu həftədə 5-6 dəfə tərgidirəm.

İndi risk edərək bir proqnoz verəcəm. Hakimiyyət bu il Məntəqə Seçki Komissiyalarının (Mn.SK) tərkibini dəyişdirəcək. Mn.SK-lar, ancaq maaşları artırılmış müəllimlərdən təşkil olunacaq. İşdir proqnozumu doğrulmasa, gəlin yaxamdan yapışın (Ay sizi həbsxanaya buraxdılar ha!) İşdir, - şayətədir, proqnozumu doğrulmasa, onda, deməli, maaşları artırılmış müəllimlər bundan əvvəlki seçkiləri saxtalaşdırmaq uğrunda Stalinqrada döyüşləri aparmış müəllimlərdir. Bu proqnozumu da doğrulmasa, yaxamdan yapışmaq üçün həbsxanaya hücum çəkməyə ehtiyac yoxdur, çünki yenə də içəri almazlar. Amma əminəm ki, bu iki variantdan biridir, üçüncü variant mövcud deyil.

İqtidarın xaricilərlə bağlı qapılar arxasında nə danışdığı haqda proqnoz verməyimə ehtiyac yoxdur. Çünki nə haqda danışdıqlarını dəqiq bilərəm. Bizim təriflərdə bir kolxoza sədr seçkisi üstündə iki tayfa arasında ciddi mübahisə yaranır. Vəziyyəti belə görəndən sonra partiya komitəsi kənddən nisbətən neytral olan bir nəfəri sədr seçdirir. Neytral sədr bir-iki ayın içində camaatı tamam özündən narazı salır. Kənd camaatını heç cür yola vermirmiş, sayılıb-seçilən kişilərlə üz-göz olur. Belə sədrə yola getməyin mümkün olmadığını başa düşən kəndlilər raykoma ciddi bir şikayət ərizəsi yazırlar və altından da nə az, nə çox düz 157 nəfər qol çəkir. Yazılmış şikayət ərizəsindən xəbər tutan sədr, ona imza atmış kəndlilərin kimliyini öyrənib siyahı şəklinə salır. Üstündən 5-6 gün keçəndən sonra sədri raykoma çağırırlar. Birinci katib onu qəbul edir. Əvvəlcə ordan-burdan danışır, kənddəki ümumi vəziyyəti soruşur. Sonra da ərizə haqda heç nə demədən bildirir ki, qulağına bəzi narazılıqlar çatır. Nə məsələdir? Sədr cibindən 157 nəfərin siyahısını çıxarıb birinci katibin qabağına qoyur və deyir ki, yoldaş katib, siz bu adamları kənddən köçürün, görün mən necə yaxşı sədr oluram.

İqtidar apardığı repressiv siyasətə görə bütün dünyada qınaq hədəfinə çevrilib. Qərbdə havadarlarını daldadlı itirən hökumət vəziyyətin kritik olduğunu dərk etməyə başlayıb. Fikirirləşər ki, bir az da belə davam etsə çox pis sürprizlərlə üzləşə bilər. Ona görə də emissarlarını diplomatların və beynəlxalq təşkilatların canına darsaşıdır. Tapşırıq belədir, dil tapıb uluslararası münasibətləri qaydasına qoymaq lazımdır. Onları inandırmaq lazımdır ki, biz sizin düşündüyünüz qədər pis iqtidar deyilik, yeri gəlsə lap yaxşıca iqtidarıq. Odur ki, bağlı qapılar arxasında yalvar-yaxar dolu qızgın danışqlar gedir. İqtidarın nümayəndələri qarşı tərəfə deyirlər ki, siz narazı adamları aparıb öz ölkələrinizdə yerləşdirin, görün bizim iqtidar necə yaxşı iqtidar olur. Bu yerdə biz dəqiq proqnoz da verə bilərik. Əgər qərblilər iqtidarın elçilərinin dediklərinə uyub, narazı azərbaycanlıları öz ölkələrində yerləşdirsələr ölkə tamam boşalar. Elə o vaxt birinci katib də kolxoz sədrinə deyibmiş ki, ay evin yıxılısın, tutaq ki, həmin 157 nəfəri kənddən köçürdük, bəs siz kimə sədrlik edəcəksiniz?

□ Tofiq YAQUBLU

Günün içindən

YENİ ÜSAVAT

N 34 (6062) 14 fevral 2015

Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində Şəmkin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən, həbsdə olarkən daha bir ittihamla üzlənən Lamiyə Quliyevanın işi üzrə ilkin baxış iclası keçirildi.

Hakim Qədim Babayev sədrliyiylə keçirilən məhkəmə iclasında 30-a yaxın media təmsilçisi iştirak edirdi.

Iclas zalında iştirak edənlər sırasında L.Quliyevanın anası, tanınmış vəkili Aslan İsmayilov, Vüqar Əliyevin vəkili Adəm Məmmədov, maraq üçün prosesə qatılan şəxslər də vardı. 12:30-a təyin olunan iclasın başlamasına az qalmış nümayəndəsi Süccəddin Hacıbalayevin müşayəti ilə 4 sayılı Cəzaçəkmə Müəssisində nəzarətçi olmuş Aysel Ağayeva, ardınca isə qucağında 4 aylıq oğlu ilə birlikdə Lamiyə Quliyeva da zalda daxil oldular. Quliyeva vəkili Fəxrəddin Mehdiyevin yanında əyləşdi və iclas başladı.

Yada salağ ki, bu məhkəmə prosesi L.Quliyevanın törətdiyi qətlə görə cəzasının başa çatmasına az qalmış onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsilə çıxarılmış hökm üzrə keçirilir. Xətai Rayon Məhkəməsinin 2010-cu ilin avqustunda çıxardığı hökmə əsasən Lamiyə Quliyevaya daha 5 il 6 həbs cəzası verilib. Ruslan Aslanovun qətlinə görə 2003-cü ildən həbsdə olan Lamiyə Quliyevanın ötən ilin oktyabrında həbsxanada uşaq dünyaya gətirib. Bu xəbər yəqin 17-də yayıldıktan sonra mətbuatın müzakirə mövzusuna çevrilib. Nəhayət fevralın 4-də Baş Prokurorluq Xətai Rayon Məhkəməsinin L.Quliyeva barəsindəki (317-ci maddə üzrə - E.M) hökmündən apelyasiya protesti verdi. Baş prokurorun müavini Namiq Əsgərov apelyasiya protestində cəzanın ağırlığını vurğulayaraq, hökmün dəyişdirilməsini istəyib.

Cinayət işinin materiallarında Lamiyə Quliyevanın nəzarətçini Aysel Ağayevanı çayniklə vurduğu iddia olunur. Məhkəmə zalında da belə oldu ki, A. Ağayeva həmin cinayət işi L.Quliyevanın yenidən məhkum edilməsi ilə nəticələnəndən sonra işdən qovulub, hazırda özəl şirkətdə çalışır. İclasda hakimin sualına cavab olaraq A. Ağayeva apelyasiya protestinin surətini almağı, sənədlə tanış olmadığını, məhkəmə barədə isə telefon zəngi vasitəsilə xəbər tutduğunu dedi.

"Xahiş edirik, bizə imkan verin, apelyasiya protesti ilə tanış olaq, fikrimizi bildirək", - deyərək Ağayevanın nümayəndəsi bildirdi.

İclas zamanı L.Quliyevanın körpəsi ağlayır, səsi hakim, prokuror və vəkillərin səsinə qarşırdı. Buna görə də iclas iştirakçısı olanlar hakim və prokurordan qarşılıqlı quraşdırılan mikrafondan istifadə etmələrini xahiş etsələr də, bu nəzərə alınmadı. İclas körpə səsinin hakimlə prokurorun səsinə qarışmış şəraitdə davam etdirildi.

Hakim apelyasiya protestini işdə adı zərərçəkən kimi keçən



"Məni həyat, ayrı-ayrı

'insanlar buna məcbur elədi'"

Məhkəməsində Lamiyə Quliyevanın körpəsinin səsi hakimin səsinə qarışdı; Qədim Babayev uşağı qucağında olan məhkum qadını ev dustaqlığına belə buraxmaqdan imtina etdi...



A. Ağayeva və nümayəndəsinə təqdim etdi.

Bundan sonra L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bir sıra vəsatətlər qaldırdı. Vəkil məhkəmə prosesində iştirak edən media nümayəndələrinə foto və video çəkiliş aparmağa icazə verilməsini istədi: "Bilirsiniz ki, Lamiyə Quliyeva ətrafında baş verən ləğv icimai maraq kəsb edir. Xahiş edirik, jurnalistlərin bu məsələni obyektiv işıqlandırmasına şərait yaradasınız, onların foto və video çəkiliş aparmasına icazə verəsiniz". Hakim vəsatəti təmin etmədi: "Çəkilişə zərurət yoxdur".

Vəkil bəraət istədi

Vəkilin digər vəsatəti prosesin qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi haqda oldu. F. Mehdiyev bildirdi ki, prokurorluq cəzanın ağırlığını əsas götürərək, hökmün dəyişdirilməsini istəyib. Onlar isə ümumiyyətlə, bu cinayət işi üzrə L.Quliyevaya bəraət verilməsini istəyirlər: "Bu məhkəmə Lamiyə Quliyevanın uzunmüddətli məhkumluq həyatına son qoyulmasına şərait yarada bilər. Lamiyə Quliyevanın barəsində 317-ci maddə üzrə bəraət hökmü çıxarılmalıdır. Bu ittiham əsasında Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü tamamilə əsassızdır, bir nəfərin ziddiyyətli ifadələrindən başqa heç bir sübuta söykənmir. Təsəvvür edin, həmin iş üzrə əvvəlcə Xətai Rayon Prokurorluğunda CM-nin 221.2-ci maddəsilə cinayət işi başlanıb, daha sonra cəzanın ağırlaşdırılması baxımından 221.3-cü maddəyə keçirilib. Sonra da ümumiyyətlə, 317.2-ci maddə ilə ittiham irəli sürüblər və bununla da hökm çıxarıblar. Quliyevanın həmin hökmə

apelyasiya şikayəti vermək hüququ məhdudlaşdırılıb. Şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair Xətai Rayon Məhkəməsinə verdiyi ərizə də təmin olunmayıb. Həmin qərardan verilən apelyasiya şikayəti də rədd edilib. Quliyevanın 2003-cü ildə birinci cinayəti üzrə ona verilmiş 10 il azadlıqdan məhrumetmə cəzası 2013-cü ildə başa çatıb. 2010-cu ildə CM-nin 317-ci maddəsilə hökm çıxarılan əvvəlki cinayət üzrə qalmış müddət də hesablanıb və birləşdirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla da kifayətlənməyərək, sonradan 2013-cü ildə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə yeni bir ittiham irəli sürüldü. Birinci instansiya məhkəməsi həmin ittiham üzrə Lamiyə Quliyevaya bəraət verib. Lakin prokurorluq bəraət hökmündən Apelyasiya Məhkəməsinə protest verib. Apelyasiya məhkəməsi protesti təmin edib və Lamiyə Quliyevaya daha altı 6 il 6 ay əlavə cəza təyin edib. Həmin qərardan Ali Məhkəməyə verdiyimiz kassasiya şikayəti təmin olundu və birinci instansiya məhkəməsinin bəraət hökmü qüvvədə saxlanıldı. Yəni, bunlar Lamiyə Quliyevanın başına gələnlərdir. CM-nin 317-ci maddəsi üzrə çıxarılmış hökmə baxandan ziddiyyətlərdən başqa bir şey görmək mümkün deyil. Lamiyə Quliyevanın təqsirsizlik prezumpsiyası açıq-aşkar pozulub. Ona görə də xahiş edirəm, müəyyən məsələlərə aydınlıq gətirilməsi üçün apelyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilsin".

F. Mehdiyev eyni zamanda, L.Quliyevanın barəsində

həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlər çıxış etdi: "Özünüz də görürsünüz ki, məhkəmə zalında körpə uşaqla necə əziyyət çəkir. Həbs şəraitində uşağı saxlamaq çətindir. Xahiş edirəm, ali humanizm prinsiplərini rəhbər tutaraq, onun barəsində həbs qətimkan tədbiri başqa bir qətimkan tədbirə əvəz edəsiniz".

L.Quliyeva vəkili qaldırdığı vəsatətlərə münasibətini açıqladı: "Mən artıq anayam, övladımı azadlıqda böyütmək,



ona azadlıqda normal tərbiyə vermək istəyirəm. İstəmirəm ki, mənim kimi həbsxanada böyüsün. Mən elədiyim əmələ görə çox peşmanam. O əməli mən azyaşlı olanda törətmişəm. O zaman cəmi 15 yaşım vardı. Bütün həyatım, gəncliyim məhv oldu. Doğrudur, peşmanam, amma mən o cinayəti nahaqdan törətməmişdim. Bütün həyatımı məhv elədi... Övladım gəlincə, mən 17 il "srok" altında ana olmaq qərarı verdim. Xahiş edirəm, cəmiyyət məni qınamasın. Məni həyat, ayrı-ayrı insanlar buna məcbur elədi".

Lamiyə Quliyeva höknürək ağlaya-ağlaya danışır, fikrini hakimlərə çatdırmağa çalışır: "Dövlət orqanlarından, prezidentdən xahiş edirəm... mənim 15 yaşından cəza çəkdiyimi nəzərə alaraq, buraxsınlar. Mən çox yorulmuşam..."

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Abbas Abbasov, eləcə də zərərçəkmiş nümayəndəsi Süccəddin Hacıbalayev prosesin məhkəmə istintaqı aparılmadan keçirilməsini istədilər. Zərərçəkmişlər L.Quliyevanın həbsdən buraxılmasına etiraz etməsə də, prokuror bu vəsatətin də əleyhinə oldu.

Məhkəmə qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığı haqda qərar elan etdi.

İş üzrə məhkəmə baxışı fevralın 20-i, 12:30-a təyin olundu. Bununla da iclas yekunlaşdı. Lamiyə Quliyeva məhkəmə zalından çıxarılan on müdafiə edənlərə minnətdarlığını bildirdi: "Ədalətli insanların hər birinə minnətdaram".

□ E.MƏMMƏDƏLİYEV

Hazırda ölkə gündəminə daxil olan siyasi hadisələrdən biri - hakimiyyət təmsilçisi ilə müxalifət nümayəndələrinin görüşü mətbuatda ciddi müzakirə edilməkdədir. Bu görüşün ideya müəlliflərindən biri, AXP sədri Pənah Hüseyn mövzu ilə bağlı qəzetimizə açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

- Pənah bəy, mətbuatdan məlum olduğu kimi 12 fevralda iqtidar müxalifət dialoqu baş tutdu. İlk olaraq ümumi dəyərləndirmənizi etmək istərdik.

- Əvvəlcə qeyd edim ki, mən bu tədbirin adının hər halda ölkədə fəaliyyət göstərən siyasi partiyalarla Prezident Administrasiyası rəsmilərinin görüşü kimi ifadə edilməsinə üstünlük verərəm. Hərçənd ki, görüşə iştirak edən partiyaların əksəriyyəti müxalifətdədir və ya siyasi kimliklərini müxalifət olaraq bəyan edirlər. Yeri gəlmişkən, deyilənə görə ötən dəfəki görüşdə olanlardan biri bu dəfə gəlməkdən imtina edib, o izahla ki, özünü müxalifətdə saymır. Mən hətta müxalifətçiliyi həqiqətən mübahisələndirilə bilən şəxslərin də qatıldığı belə görüşlərin iqtidar - müxalifət dialoqu kimi təqdim edilməsində də nə isə böyük bir fəlakət görmürəm, hətta buna dözməyi də mümkün hesab edirəm; bir şərtlə ki, hər halda ictimai rəyde müxalifət hesab olunan qüvvələrin hamısı olmasa da, əksəriyyəti orda iştirak etsin. Cəmiyyətdə hətta ilkin mərhələdə imitasyon xarakterli demokratik prosedurların, təsəvvürlərin qararlaşması əlverişli situasiyalarda demokratikləşməyə doğru hərəkətin formalarından biri ola bilər. Qeyd edim ki, bu məsələ, format məsələsi görüşdə xüsusi olaraq müzakirə mövzusu oldu. Təcrübə göstərir ki, bu tipli hadisələrdə prosesin real məzmunu qalır bir tərəfdə, diqqət bəziləri tərəfindən kim müxalifətdir, kim müxalifət deyil kimi axmaq və zərərli diskussiyalara cəlb edilir. Odur ki, təklif edildi, o cümlədən mən tərəfindən ki, formatın adı iqtidar - siyasi partiyaların görüşü kimi tanımlansın. Əli Həsənov da görüşdən sonra formatı bu şəkildə, daha dəqiqi hazırda siyasi səhnədə fəal olan siyasi partiyalarla görüş - dialoq kimi təqdim etdi. Eyni zamanda ekspertlərə, jurnalistlərə, şərhçilərə də tədbiri iqtidar - müxalifət dialoqu və ya başqa formada ifadə etməyə qadağa qoymaq olmaz. Xüsusən ona görə ki, bu ifadə də heç də kökündən yanlış deyil və onun doğruluğunu əsaslandırmaq üçün kifayət qədər dəlillər gətirmək olar. Yəni, əgər kimlərsə, hesab edirlərsə ki, bunun dialoq adlandırılması üçün format, müzakirə predmeti əvvəlcədən birgə müzakirə edilib razılaşdırılmalıdır; elə axırıncı görüşün əsas məzmunu bundan ibarət idi və mətbuatdan məlum

olduğu kimi bu istiqamətdə razılıqlar əldə olundu.

- Həmin razılıqları sadalayın xahiş edirik.

Birincisi, bu görüşlərin iki ay dövrüklə mütəmadi olaraq keçirilməsi. Eyni zamanda həmin görüşlər arası dövrdə siyasi partiyalar və Prezident Administrasiyası arasında görüşdə razılaşdırılmış məsələlərin reallaşdırılması, növbəti görüşlərin hazırlanması, o cümlədən qeyd elədiyim kimi,

tövsiyə olundu ki, növbəti görüşdə iştirak edib - etməmələrinə əsaslı olmayaraq, Müsavat, AXCP, Ədalət partiyaları da dəvət edilsin. Onlarla birlikdə say edir 19 ya 20 siyasi partiya. Formatın fərdi tərkibi də belə razılaşdırıldı. Daha sonra, növbəti görüşdə ictimai - siyasi baxımdan mühüm sayılan prioritet mövzular çərçivəsi müəyyənləşdirildi. Siyasi məhbuslar, Qarabağ, seçki islahatı, siyasi partiyaların fə

olması, ictimaiyyətə çatdırılması, ölkənin ictimai - siyasi həyatı üçün mühüm olan problemlər, onların həlli barədə fərqli baxışların, diskussiyaların təşkilində KİV-lərin, o cümlədən televiziyanın imkanlarından istifadə edilməsinə şərait yaradılsın. Mən açığını deyim ki, məsələ, dünənki toplantıdakı müzakirə mühiti ictimailəşsə, cəmiyyətə ötürülə bilsə bu sahədə çox ciddi dəyişikliklər ola bilər.

yan bir vasitə kimi irəli sürülür. Tənqidçilərə isə deyirəm ki, tənqid etmək sizin hüququnuzdur. Ancaq insanları genidəyişdirilmiş kimi nalayiq ifadələrlə aşağılayıb ədəbsizlik etmək lazım deyil. Hər şeyin həddi var!

- Pənah bəy görüşdə çıxış etməsinizə, çıxışınızın əsas tezisləri nədən ibarət oldu?

- Ölkədəki siyasi idarəçilik üsuluna prinsiplə müxalifətdə olduğumuzu, hakimi siyasi re-

fəaliyyətləri ilə bağlı olmadığını, bu məsələnin həllinin dəyişikliklər üçün iqtidarın hazır olmasının göstəricisi, simvolu olduğunu, eyni zamanda Azərbaycana dost olmayan, düşmən qüvvələrin bu məsələdən istifadə edərək Azərbaycan üzərinə səlib yürüşü açmağa imkan verdiyinə görə bir milli təhlükəsizlik məsələsi olduğunu dedim. "Ermənilərin Ağdamda nə işi var ki, orada öldürülsünlər", kimi mesajları

Pənah Hüseyn Əli Həsənovla

“Görüşündən danışıq”

“Bu, Azərbaycanda siyasi dəyişiklər üçün, hətta xırda uğurlarla olsa belə, demək olar ki, illüziya və reallığın sərhədində olan unikal bir şansıdır”



“Tənqidçilərə isə deyirəm ki, tənqid etmək sizin hüququnuzdur. Ancaq insanları genidəyişdirilmiş kimi nalayiq ifadələrlə aşağılayıb ədəbsizlik etmək lazım deyil. Hər şeyin həddi var!”

müzakirə predmetinin, mövzuların razılaşdırılması, təkliflər barədə qarşılıqlı məlumatlandırma və onlar üzərində birgə iş aparılması. Yeni, əgər baş tutsa idealda bir növ daimi fəaliyyət göstərən dialoq mexanizmi yaradılır. İkincisi, formatın konkret tərkibi. Razılaşdırıldı ki, dialoqda bir tərəfdən Prezident Administrasiyası digər tərəfdən siyasi partiyalar olsun. Bir məqamı mühüm sayaraq qeyd edim: Əli Həsənov bildirdi ki, o həm də hakim YAP və digər iqtidaryönlü partiyaları da təmsil edir. Bu istiqamətdə

aliyyətinə normal şərait yaradılması və s. xeyli problemlər səsləndirildi. “Azadlıq - 2015” seçki blokuna daxil olan 8 partiya adından təklif edildi ki, növbəti toplantının əsas mövzusu seçki islahatına həsr edilsin. Sonda razılaşdırıldı ki, təkliflər əsaslandırılmış şəkildə təşkilatçılıq edən PA ictimai siyasi şöbəsinə göndərilsin və yenə təklif müəllifləri ilə birlikdə aprelde keçirilməsi nəzərdə tutulan növbəti görüşə qədər ümumiləşdirilib, razılaşdırılıb hazırlansın. Və nəhayət, razılaşdırıldı ki, görüşdə müzakirə edilən məsələlərin şəffaf

- Ümumiyyətlə, prosesin özünü necə dəyərləndirmək olar? Bəziləri bunu fundamental siyasi dəyişikliklərin başlanğıcı ola biləcəyini iddia edirlər.

- Bilirsiniz, nə bu prosesdən həddindən artıq euforiyaya qapılıb, şişirdək uzağa gedən nəticələr çıxarmağa, nə də həminin bildiyi şeyləri qabardıb bir rəngdə, özü də qara rəngdə təqdim etməyə lüzum yoxdur. Burada hər tərəfin, dilə gətirilən və gətirilməyən maraqları olduğu kimə aydın deyil ki? İqtidarın öz marağı var, prosesdə iştirak edən subyektlərin, hətta könnüllü olaraq iqtidar taktikasının aləti rolunu qəbul edənlərin də öz marağı var. Bəzi dostlarımız haray - həşir salırlar ki, dava mandat davasıdır. Ya hansı bədbəxtinsə də marağı, nəfsi budur. Nə olsun! Məni cəlb edən odur ki, bu maraqlar toqquşmasından və uzlaşmasından nə isə tam fərqli bir nəticə alınması ehtimal dərəcəsi nə qədər aşağı olsa da, qeyri mümkünsüz də deyil. Bu Azərbaycanda siyasi dəyişiklər üçün, hətta xırda uğurlar yolu ilə olsa belə demək olar ki, illüziya və reallığın sərhədində olan unikal bir şansıdır. Bir fürsətdir. Bir imkandır. Xəyal edək ki, nəticədə siyasi məhbus problemi birdəfəlik həll oldu. Bir gündə Azərbaycanın siyasi rəngi dəyişər! Növbəti tədbir həqiqi iqtidar - müxalifət dialoqu, bütün real siyasi qüvvələrin iştirak etdiyi, predmetli dialoq ola bilər. İndi təklif olunan odur ki, ictimai - siyasi spektrin bütün sahələrinə dair fikirlərimizi bir - birimizin qarşısında ifadə edək, diskussiya aparaq. Bu günə olan budur. Və bu proses demokratik siyasi mübarizənin digər istiqamətlərini istisna etmir, onları tamamlama

ji avtoritar rejim kimi, ümumi siyasi vəziyyəti azad olmayan, demokratik olmayan siyasi situasiya kimi qəbul etdiyimizin altını cızaraq, eyni zamanda qarşı tərəfin siyasi iradəsi ortada olacaqsızsa dəyişikliklər, islahatlar naminə, ümummilli problemlər ətrafında iqtidarla əməkdaşlığa açıq olduğumuzu ifadə etdim. Bəzi KİV-lərdə başlanmış prosesin prezident İlham Əliyevin demokratikləşmə modelinin reallaşdırılması haqqında deyilənlərin jurnalist fantaziyasının, ekspert təxəyyülünün məhsulu olmadığına inanmaq istədiyimizi ifadə etdim. Siyasi məhbus probleminin bizim üçün ayrı - ayrı fərdlərin şəxsiyyəti, baxışları,

dəstəklədiyimizi, Qarabağ məsələsinin həlli istiqamətində siyasi partiyaların iqtidarla məsuliyyəti bölüşməyə hazır olduğunu bildirdim və bu və hakimiyyətin, hərbiçilərin, müxalifətin, ziyalıların, vətəndaş cəmiyyəti təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə bu məsələyə həsr olunmuş ümumxalq Qarabağ toplantısı keçirilməsini təklif etdim. Hazırda siyasi partiyalarla aparılan prosesin siyasi həyatımızda yeni bir mərhələnin başlanması üçün şans olduğunu və bunun reallaşması üçün bizdən əsaslı hərəkətlərə hazır olduğumuzu bəyan etdim.

- Pənah bəy, sonda bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Mətbuatda toplantıdan qabaq sizin PA ictimai - siyasi şöbəsinin müdiri Əli Həsənovla təkbətək görüşünüz olması haqqında məlumat gedib. Bu barədə nə deyə bilərsiniz?

- Bütövlükdə proseslə, dünənki görüşün formatı, reqlamenti, predmeti və mövzuları ilə bağlı toplantıdan qabaq müzakirə istəyi ifadə olunmuşdu, razılıq əldə olunmuşdu və bu məqsədlə elə toplantının keçirilən Beynəlxalq Mətbuat mərkəzində həmin görüş reallaşdı.

□ “Yeni Müsavat”

Ən pis işləyən icra başçıları

Bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bu gün “Azər Tac”da dərc olunmuş məqaləsində bildirilib.

Onun sözlərinə görə, respublikanın bölgələrindən qəbula gələn vətəndaşların müraciətlərini araşdıran zaman aydın olur ki, vətəndaşlar hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

“İl ərzində respublikanın bölgələrindən qəbula gələn vətəndaşların sayına nəzər salsaq, Bakı şəhəri və onun rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağstafa, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinləri daha çox müraciət ediblər. Prezident Administrasiyasında qəbul olunmaq üçün edilən yazılı müraciətlərin təhlili göstərir ki, bu mövzuda Bakı şəhəri və onun bəzi rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Quba, Lerik, Saatlı, Salyan, Ucar, Zəngilan şəhər və rayonlarından müraciətlər daha çox daxil olub”, - deyər məqalədə vurğulanır.

Müsavət Partiyasının başqanı Arif Hacı günün bir sıra aktual daxili məsələləri ilə bağlı "Yeni Müsavat"ın suallarını cavablandırır.

- Arif bəy, Azərbaycanda yeganə partiya Müsavatdır ki, başqanın üç müavini həbsdədir. Bu vəziyyət Müsavatın, həmçinin şəxsən başqan kimi Sizin özünüzdün fəaliyyətinə hansı şəkildə təsir göstərir?

- Bu təsadüfi hal deyil. Azərbaycan hakimiyyəti daim Müsavat rəhbərliyinə daxil olan ayrı-ayrı şəxsləri həbsdə saxlamaqla partiyanın fəaliyyəti üçün problemlər yaratmağa çalışır. 2003-cü ildən bu günə qədər demək olar ki, bütün dövrlər ərzində partiya rəhbərliyinə daxil olan ayrı-ayrı şəxslər həbsdə olub. Eyni zamanda, 1993 ildə mandatımız qeyri - qanuni olaraq alındıqdan sonra Müsavat rəhbərliyinə daxil olan şəxslər seçkilərdə dəfələrlə qalib gəlsələr də parlamente buraxılmayıblar.

Müsavət rəhbərliyinə daxil olan ayrı-ayrı şəxslərin zaman-zaman həbs olunması, bununla yanaşı Müsavat rəhbərliyinin parlamente buraxılmaması təsadüfi deyil. Bu, hakimiyyətin Müsavata qarşı ənənəvi siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, bu siyasət təşkilatımız üçün problemlər yaradır.

- Qarşıdan Azərbaycan üçün iki mühüm hadisə yaxınlaşır. Azərbaycanda Avropa Yay Oyunları keçiriləcək, sonra isə parlament seçkiləri olacaq. Bu iki amil Azərbaycanı beynəlxalq aləmin diqqət mərkəzinə gətirəcək. Ola bilməzi ki, bu iki faktor həmin məhbuslarla bağlı hakimiyyətin müsbət addım atmasına səbəb olsun?

- Tofiq Yaqublunun, Yadigar Sadıqovun, Fərəc və Sirac Kərimli qaradaşlarının yaxın zamanlarda azadlığa çıxacağına ümid edirəm. Bir tərəfdən xüsusilə Tofiq Yaqublu və Yadigar Sadıqov həbs müddətlərinin əhəmiyyətli hissəsini artıq həbsxanada keçiriblər; siyasi məhbus olmasaydılar yaqın ki, indiyədək həbsdən məntəqə tipli cəzaçəkmə müəssisələrinə çıxardılar və ya azad olurdular. Onların həbsinin siyasi motivini təsdiq edən amillərdən biri də ölkədə çox geniş yayılmış bu qaydanın siyasi məhbuslara aid edilməməsidir. Həm beynəlxalq birləşmənin başqaları, Avropa Şurasında Rusiyanın səvermə hüququndan məhrum edilməsi və Ukraynadan olan deputatların demokratik prinsiplərə uyğun olaraq səs vermək ehtimallarının artması, həm də Yay Avropa Oyunları, eləcə də parlament seçkiləri siyasi məhbusların dərhal azadlığa buraxılmasını dikte edir. Hakimiyyət bu amilləri nəzərə alaraq yaxın vaxtlarda siyasi məhbus probleminin həlli istiqamətində ciddi addımlar atmalıdır.

- Fevralın 12-də Əli Həsənovla siyasi partiyaların ikinci görüşü oldu. Bu, yeni prosesin başlanmasının səmərə verməsi üçün siyasi məhbusların azad olunması açar rolunu oynaya bilərmi?

- Azərbaycan cəmiyyəti demokratik dəyişikliklər istəyindədir. Azərbaycan xalqı demokratik cəmiyyətdə yaşamağa hazırdır. Demokratik dəyişikliklərin olmamasının, ölkənin bütövlükdə demokratik dövlət ailəsinə qoşulmasının həlledici səbəbi hakimiyyətinin buna siyasi iradəsinin olmamasıdır. Hakimiyyət doğrudan da demokratik dəyişikliklər istəyirsə, çox qısa bir müddətdə, bir neçə ay ərzində ölkədə çox ciddi demokratik islahatlar aparmaq imkanına malikdir.

Çünki Azərbaycanda demokratik islahatlara müqavimət göstərəcək hər hansı bir ciddi siyasi qurum, təşkilat mövcud deyil. 12 fevralda keçirilən görüşə gəldikdə isə, ümumiyyətlə, Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə bir sıra məsələləri müzakirə

səriyyəti ölkədə gedən siyasi proseslərə heç bir təsir imkanı olmayan təşkilatlardır. Ona görə də bu prosesin səmimi olmadığı və yalnız görüntü xarakteri daşdığı, siyasi qüvvələr arasında dialoq imitativasi olduğu göz qabağındadır.

rüşdə iştirak etməyən partiyaları da-yeni Müsavatı da real müxalifət partiyası hesab etmədiyini bəyan eləyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, gerçək müxalifət AXCP və Milli Şura, onların iştirak etmədiyi dialoq

"Müsavət həqiqi iqtidar-müxalifət dialoqunun tərəfdarıdır"

Arif Hacı: "Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə bir sıra məsələləri müzakirə etmək üçün təmas qurmaq təşəbbüslərini müsbət qiymətləndirirəm"



Arif Hacı

"Azərbaycanda AXCP-dən, Müsavatdan başqa da müxalifət qüvvələri var"

etmək üçün təmas qurmaq təşəbbüslərini müsbət qiymətləndirirəm. Biz bildirmişdik ki, əgər, bu görüşlərdə müzakirə olunacaq mövzular əvvəlcədən müəyyənləşdiriləcəksə və görüşdə iştirak edəcək siyasi qüvvələrin formatı əvvəlcədən bizimlə razılaşdırılacaqsa, biz belə görüşlərdə iştirak etməyə hazırıq. Bizim birinci təklifimiz artıq qəbul olunub. Əli Həsənov dünən bəyan etdi ki, onlar bu görüşlərdə müzakirə olunacaq mövzuları əvvəlcədən iştirakçılarla razılaşdırmağa hazırdırlar. Qalır ikinci təklifimiz. Əgər ikinci təklifimiz də qəbul olunarsa, real iqtidar-müxalifət dialoqu şəraiti yaradılacaqsa bu prosesə qatıla bilərik.

- Sizin təklifiniz ondan ibarətdir ki, müxalifətçi olduğuna heç bir şübhə olmayan partiyalarla dialoq olsun?

- İqtidar-müxalifət dialoqu əvvəlcədən təxmin etmək çətin deyildir. Gözlənilməz nəse baş vermədi. Biz öz sözüümüzü həmin görüşdə iştirak etmədən də cəmiyyətə və hakimiyyətin diqqətinə çatdırı bilərik. Görüşdə iştirakımızla ona iqtidar-müxalifət dialoqu görüntüsü yaratmış olardıq. Bu isə Azərbaycan cəmiyyətinin və demokratik düşərgənin maraqlarına uyğun deyil.

- AXCP görüşdə iştirak edən partiyalarla yanaşı, hətta gö-

prosesi ciddi qəbul oluna bilməz. Bu yanaşmaya münasibətiniz necədir?

- Bu yanlış və ziyanlı yanaşmadır. Azərbaycanda Müsavatdan, AXCP-dən başqa da müxalifət qüvvələri var. Ona görə də yeganəlik iddiasına düşmək yersizdir. Bu, cəmiyyətinin, demokratiya uğrunda mübarizə aparan qüvvələrin, o cümlədən bu iddianı daim təkrarlayan təşkilatın mənafeələrinə ziddir. AXCP təmsilçilərinin öz siyasətini, təbliğat tezislərini müəyyənləşdirməkdə müstəsna hüququ var. Bizim onların yanlış mövqeyini dəyişdirmək üçün imkanlarımız və buna səy göstərməyə həvəsimiz yoxdur.

- Bir müddət əvvəl Müsavat parlament seçkilərinə hazırlıq işlərinə start verdiyini, deputatlığa namizədlərini müəyyənləşdirməyə başladığını bəyan edib. Neçə dairə üzrə namizədləriniz müəyyən edilib?

- Seçki dairələrinin təqribən yarısında namizədlərimiz ilkin olaraq müəyyənləşib. Bu proses davam edəcək. Digər seçki hazırlıqları da gedir. Fevralın üçüncü gündən başlayaraq respublikanın bütün ərazisində Müsavat Partiyası təşkilatlarının regional müəvəzirləri keçiriləcək, namizədlərin müəyyənləşməsi prosesinin davam etdirilməsi ilə yanaşı seçkilərə hazırlıqla bağlı müvafiq tapşırıqlar verəcək. Partiyamızın mütəxəssisləri tərəfindən hazırlanmış sənədlər yerli strukturlara təqdim olunacaq.

- Müəyyənləşən namizədlər sırasında partiya başqanı olaraq siz və keçmiş başqan İsa Qəmbərin adı varmı? Hansı dairələrdən namizədlərinizi verəcəyiniz ballıdır?

- 1993-cü ildə Əliyevlər hakimiyyəti qurularəkən həm İsa Qəmbər, həm də mən Azərbaycan parlamentinin üzvü idik. Ancaq Əliyevlər hakimiyyəti qeyri-qanuni olaraq bizim mandatımızda dəfələrlə qalib gəlsək də bizi parlamente buraxmayıb. Görünür, Müsavat rəhbərliyini parlamente buraxmamaq Azərbaycanın bugünkü hakimiyyətinin prinsiplial mövqeyidir. Ancaq buna baxmayaraq, Azərbaycan cəmiyyətinin, Müsavatın mənafeələri tələb edərsə, seçkilərə qatılacağıq.

□ Etibar SEYİDAĞA



Xalid Ağaliev

"Yazmağa mövzu tapmadınız" iradı yersizdir"...

Xalid Ağaliev: "Önəmli problemləri gündəmə gətirən medianı buna görə qınamaq absurddur"

Son zamanlar mediaya münasibətdə siyasəti, iqtisadi təzyiqlərlə yanaşı yeni bir xətt də start götürüb. Daimi qınacaq, tənqid və "yazmağa başqa mövzu tapmadınız" iradları səslənməyə başlayıb. Və bu, demək olar ki, bir çox mövzularla bağlı özünü göstərir. Media məhbus Lamiyə Quliyevanın türmədə uşaq dünyaya gətirmə hekayəsindən yazır, dərhal qınacaq başlanır - başqa işiniz-gücünüz yoxdurmu? Müxalifətdaxili intriqalar, hakimiyyətdə baş verənlər, eləcə də qalmaqallı mövzular hər zaman qıcıq doğurur. Və ilk tənqid hədəfi yenə də jurnalist olur.

"Niyə yazırsız", "niyə camaatın başını bu işlə qatırsız, pul qazanmağa başqa mövzu tapın"... Bu, artıq ritorikaya çevrilib. Həminin eyni vaxtda məmnun qaldığı mövzu olmadığı üçün ilkin reaksiya dəyişmir. Əslində jurnalistlər oxucuların, müxtəlif maraq dairələri olan insanların marağına eyni zamanda cavab verə bilmərsə, hər hansı günahı varmı? Yəni, peşəkarlıq nə tələb edir?

Sualımızı cavablandıran media hüquqçusu Xalid Ağaliev hazırda ölkə mediasının ən ağır dövrlərini yaşadığını bildirib: "Media reklam gəlirlərindən məhrumdur, maliyyəsiz qaldığından təsir altındadır, təsir altında olduğundan bütün doğruları xəbərleyə bilmir, yayım strukturu sıradan çıxıb, çap mediası ölkəyə yayıla bilmir. İradlar əslində duruma yönəlik olmalıdır. Ancaq bu duruma rəğmən az-çox funksiyalarını yerinə yetirməyə çalışsın, idarəetmədəki ictimai önəmli problemləri gündəmə gətirən medianı buna görə qınamaq absurddur. Medianın son zamanlar gündəmində olan məhbus xanım məsələsi normal media mühiti olan hansısa ölkədə, məsələn, Britaniya və ya Fransada ortaya çıxsadı, əminəm ki, bu sahəyə məsul olan ən yüksək post sahibləri vəzifələri ilə vidalaşmışdılar. Media bir neçə il əvvəl qonşu Gürcüstanda dustaqlara işgəncə verilməsini gündəmə gətirmişdi və o sahənin əsas fiqurları istefaya göndərilmişdi. Ancaq bizdə durum çox fərqlidir. Çünki media 4-cü hakimiyyət yox, başqa hakimiyyət qollarının təsiri altına salınmış alətdir".

Xalid Ağaliev əslində son zamanlar aparıcı çap mediasının mövzu seçiminin daha anlaşılan, ictimai maraqlara daha uyğun olduğunu ifadə edib: "Medianın məhbus bir xanımın həbsxanada müəmmali şəraitdə uşaq dünyaya gətirməsi, rəsmi qurumların buna ağılabatın izah verməməsi, günahkarların məsuliyyətə cəlb olunmaması, yaxud aparıcı müxalif partiyaların parçalanması, narazıların ittihamları kimi mövzuları gündəmdə saxlaması olduqca doğaldır. Media sabah seçkiyə gedib özünə idarəedicilər seçəcək toplumu seçkiyə qatılacaq qruplar, onların durumu, ideyaları barədə bilgiləndirmək üçün mövcuddur. Media hazırda toplumu idarə edənlərin məhbuslara necə davranması barədə qaralıqdakı bilgiləri aşkara çıxarmaq üçündür. Bütün bunlar medianın təməl görevləridir. Buna görə medianı qınamaq yersizdir".

X.Ağaliev eyni zamanda medianın tərəfsizlik prinsipi-nə mütləq əməl etməli olduğunu vurğulayıb: "Belə durumlarda medianın vəzifəsi, peşəkarlığın tələbi tərəfsiz olmaqdır. Olaylara tərəfsizlik prinsipinə əməl etməklə işiq tutmaqdir. Tərəfsizlik hər kəsi, məhbuslu, məmurlu, sadə vətəndaşlı bütün toplumu məmnun etmək demək deyil. Tərəfsizlik bir çox hallarda toplumun bir kəsimini, məsələn məhbusu məmnun etmək, digər bir kəsimini, məsələn, məmurunu məyus etmək deməkdir. Belə durumlarda media, jurnalistika işinin təbiətidir."

□ Sevinc TELMANQIZI



Böyük ədəbiyyat haqqında söz...

Hüseyinbala SƏLİMOV

Bəli, bunları yazmağa məni iki detal təhrək etdi. Nəşriyyatlardan birində işlədiyim vaxt bəzi yazıçıların kitablarını döşəmədən tavana kimi qalanmış görürdüm. Hər dəfə bu kitab "taya" sının yarıdan keçəndə düşünürdüm ki, görün, mən buna taya deməkdə səhv etmərim ki? Bəli, tayanı ev heyvanları üçün qururlar. Bu "taya" isə nəşriyyatdakı kiçik gəmiricilər üçün idi...

Başqa bir detal isə odur ki, bu yaxınlarda "Sakit Don" filmine baxdım. Əsəri çoxdan oxumuşam. Amma kino mənə illər bundan əvvəl keçirdiyim duyğuları bir daha yaşatdı...

Adamlar var, sovet dövrünü xatırlamağı sevmirlər. Onlar bu dövrü öz həyatlarından məmnuniyyətlə qoparıb atmaq istədilər. Amma mənim belə bir fikrim olmayıb, indi də yoxdur...

O dövrdə uşaqlığım və gəncliyim keçib. Ona görə də o dövrün ədəbiyyatı da, musiqisi də mənə yalnız kövrək duyğular oyadır. Bilirsiniz, dövr özü əslində nə ədəbiyyat yaradır, nə də ki, musiqi. Bəli, bütün dövrlərin konyunkturasi da olur, əsl sənəti də...

Ədəbiyyatı da, musiqini də istedadlı insanlar yaradır. "Sakit Don" filmi mənəki bu qənaəti bir daha təsdiq etdi: özümə dedim ki, ecəba, axı bu, elə həqiqətdən də böyük ədəbiyyatdır!..

Baxıb görürsən ki, yazıçı həqiqətdən də böyük ustalığı göstərib. Nə fərqi var ki, həqiqət mənfəi, ya da müsbət qəhrəmanın dilindən səslənir? Əsas o deyilməli ki, bu həqiqət elə o vaxtlar da səslənib?..

Mən "həqiqət" deyəndə elə düşünməyin ki, sosial ədəbiyyatın çərçivələrinə pərçimlənmişəm. Yox, böyük ədəbiyyat həmişə böyük sevgi haqqında olur və bu sevgidən hər şey, hər kəs payını götürür...

Bu sevgidə hər şey olur, insan da, Yaradanın özü də, hətta coğrafiya da... Don çayı, lap elə Don çölləri də "Sakit Don"un əsas qəhrəmanlarından deyillərmi?

Bilmirəm, bu, nədir? Böyük epox? Böyük roman? Və yaxud da heç vaxt qocalmayan bir məhəbbət hekayəsi?..

Kitab (daha doğrusu, kitablar!) əlimin altında olmadığından kinodan misallar gətirməyə məcburam...

Arvadı əsərin baş qəhrəmanına - Qriqoriyə deyir ki, saçın-saqqalın ağarıb, uşaqların böyüyüb, amma sən hələ də...

Bilirsiniz, insan həyatının nəşəsi də, faciəsi də elə budur; saç-saqqal ağarıb, diş tökülür, amma bir gülüş, bir baxış, bir tərəvət, bir işvəli yerləş şeytan olub səni birəcə anın içində yoldan çıxarır...

Həyatın böyüklüyü, yaranışın tragikomizmi də elə budur; bəli, saç-saqqal ağarıb, diş tökülür, amma yenə də gözün elə orada-burada, necə deyərlər, bu tumanda - o tumanda qalır...

Şoloxov bunu göstərə bilib. O göstərə bilib ki, insan budur, o, məhz buna görə - sevmək üstündə cənnətdən qovulub, heç bir ideya, heç bir nəzəriyyə bu məxluqda bir işvəli yerləş qədər emosiya yaratmaq iqtidarında deyil...

Ona görə də hər şey şərtidir. Mən də yazmışam, elə başqaları da dəfələrlə yazıblar ki, iki şeyi qarışdırmaq lazım deyil: bir, sovet ədəbiyyatı olub, bir də ki, sovet dövrünün ədəbiyyatı...

Mənim üçün M.Şoloxov sovet dövrünün ədəbiyyatıdır. Sözsüz ki, biz burada dar, xudbin hisslərə də qapıla bilərdik...

Məsələn, yazdıq ki, guya bu romanı heç Şoloxovun özü qələmə almayıb və s. və i. Amma bütün bu "tənqid"lərin bir çürük qoz qəddər də qiyməti yoxdur, çünki ortalıqda böyük əsər - "Sakit Don" var...

Bu mənada rus ədəbiyyatının taleyi fərqli olub, dövr ədəbiyyatına hər şeyi diqtə edə bilməyib. Bəli, M.Bulqakov da, A.Platonov da, lap elə R.Rojdestvenski də sovet dövrünün şairləri, o dövrün yazıçıları olublar...

Amma kimin dili gələr ki, onlara "sovet yazıçısı" desin? Bu, yalnız adı çəkiliblərlə bağlı deyil. Bəli, V.Mayakovski sovet şairindən də bətdər sovet şairi olub! Amma kimsə, ədəbiyyatdan azacıq başı çıxan adam heç inkar edə bilməmi ki, V.Mayakovski həqiqətdən də böyük şairdir?..

Ona görə də kitablardan taya, ən dəhşətli isə, tonqal qalamağa tələsməyin. Onları əvvəlcə əlinizə alın və bir vərəqləyin, bəlkə də o saralmış vərəqlərdə elə bir şey yazılıb ki, onu bu günün ən əla növ kağızında tapa bilməzsən...

Bəli, müxtəsəri budur ki, qardaşlar, bir daha deyirəm, kitablardan taya qurmayın, onlara od vurmayın... Bir gün onlar da qanad açıb uçar və lap elə bir uşaq filmində deyildi ki: "Gedək bizi başqaları oxusunlar!" -deyərlər...

AXCP

sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətlə siyasi partiyalar arasında başlanan siyasi dialoq prosesini, orada iştirak edənləri tənqid edən yazı ilə çıxış edib. F.Qəhrəmanlı bildirib ki, bu hakimiyyətin növbəti dialoq tamaşasıdır.

Hakimiyyətin bütün cəhdlərinə baxmayaraq bu tədbiri iqtidar-müxalifət dialoqu kimi təqdim edib cəmiyyətdə yanlış təəssürat yaratmaq mümkün olmayacaq: "Çünki hakimiyyət məmurunun keçirdiyi görüşdə iştirak edənlərin heç biri nə ölkə daxilində, nə də beynəlxalq aləmdə müxalifətçi kimi qəbul edilmirlər.

Cəmiyyətin gerçək müxalifət kimi qəbul etdiyi AXCP və Milli Şura iştirak etmədiyi dialoq prosesi ciddi qəbul oluna bilməz. Cəmiyyət anlayır ki, belə bir maskaradın keçirilməsində əsil məqsəd ictimai diqqəti gerçək müxalifət qüvvələrindən yayındırmaq iqtidarla mandat alverində olan bir dəstə siyasi döniyyə real müxalifətçi kimi cəmiyyətə sınımaqdır. Ancaq bu günə qədər iqtidarın müxtəlif yollarla "siyasi genetikası" dəyişdirilmişlərdən müxalifət düzəltmək cəhdləri uğursuzluğa uğrayıb".

AXCP funksionerinin ölkədə yeganə müxalifət qüvvəsinin Milli Şura və Xalq Cəbhəsinin Milli Şura və Xalq Cəbhəsi olduğunu bəyan etməsi Əli Həsənovla görüşdə iştirak edən ADP-nin sədri Sərdar Cəlalolu qəzəbləndirib. S.Cəlalolu "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, AXCP rəhbərliyi yenə də hər şeyi qara görməkdir: "Belə olmasaydı fərqi nə varardı ki, Əli Həsənovla görüş təşəbbüsü ilk olaraq iqtidardan gəlməyib, müxalifət partiyalarının bir qrupu bu təşəbbüslə çıxış edib və Əli Həsənovla rəsmi müraciət göndərilib. Gərək insanın vicdanı ola ki, bu qədər ciddi məsələyə olunduğu kimi və ədalətli yanaşsa. Görüş təşəbbüsü hakimiyyətdən yox, 11 partiyanın təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki konkret partiyalardan gəlib. Bu məsələ iki həftə müzakirə olunub. Müzakirələrdə bu qənaətə gəlinib ki, müraciət Mərkəzin adından yox, Mərkəzdəki konkret partiyaların adından olsun. Bu məsələ ilə bağlı koordinasiya işinin KXCP sədri Mirmahmud Mirəlioğluna həvalə etdik. O da Əli Həsənovla əlaqə saxlayıb müraciətimizi çatdırıb. Əli Həsənov da məsələyə müsbət yanaşmış. Bunu mətbuatda dəfələrlə bəyan etmişik. Bunları bilə-bilə Əli Həsənovla siyasi partiyaların görüşünü iqtidarın oyunu adlandırmaq vicdansızlıqdır. Oyundursa, bu, müxalifətin oyunudur. Çünki təşəbbüs mü-

AXCP yenə özünü "yeganə

"müxalifət" elan etdi

Sərdar Cəlalolu: "AXCP öz aləmində hakimiyyətə təzyiq edir, demək istəyir ki, gəlin bizimlə əvvəlki qaydada oynadığımız oyunu oynayaq"



xalifətdən gəlib. İkincisi, AXCP-nin özü dəfələrlə beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycan iqtidarı ilə bu cür diskussiyalarda iştirak edib. Həmin görüşlərdə də AXCP-nin sədri imkan verməyib ki, başqaları da fikrini ifadə etsin. Saatlarla özü danışmış vaxtı alıb və başqalarının danışmasına vaxt qalmayıb. İndi xeyir ola, beynəlxalq təşkilatlar yoxdur, biz özümüz öz istəyimizlə diskussiya təşkil edirik niyə AXCP bundan xoflanır?! Əgər sən özün əvvəllər belə diskussiyalarda iştirak etməyib sənə, bu başqa məsələ. Yox, əgər sən özün də dəfələrlə iştirak etməsən indi sən iştirak etməsən deyə bu proses oyunudur?! Üçüncüsü, sən özünün həqiqi müxalifət oldu-

ğunu müəyyənləşdirən nədir?! Əslinə baxsan, Milli Şura Rusiyanın layihəsi idi. Hakimiyyət o zaman məcbur olub Rusiya ilə razılığa getdi və Milli Şuranın əhəmiyyəti azaldı. Yoxsa, Milli Şuranın müxalifətə nə aidiyyəti var? Kimlərsə, Rusiyanın proyekti olmağı müxalifətçilik hesab edirsə, mən belə müxalifət olmağı özümə rəva görmərəm".

S.Cəlalolu vurğuladı ki, insan gərək başqalarını qiymətləndirəndə birinci özünə, özünün keçdiyi yola baxsa: "Dəfələrlə hakimiyyətlə gizli, aşkar danışıq aparıb parlamentdə yer alan bunlar. Hakimiyyətdən illərlə maliyyə alan bunlar. İllərlə gizli hakimiyyətlə işbirliyində olub Azərbaycan müxalifətini bunların necə fırladıb pis günə qoyduğunu bilməyən yoxdur. İndi AXCP öz aləmində hakimiyyətə təzyiq edir, demək istəyir ki, gəlin bizimlə əvvəlki qaydada oynadığımız oyunu oynayaq. Qaranlıq olmayan real prosesi ona görə gözəndən salmağa çalışır. Hər dəfə o görüşdə biz siyasi məhbus məsələsini qaldırmaq məhbusların azad olunmasının vacibliyini bəyan edirik. Demokratik islahatlara başlanmasının vacibliyini bildirib təkliflərimizi veririk. AXCP bunu oyun sayır. Biz AXCP və Müsavatın görüşdə iştirakını dəfələrlə qaldırmışıq, hazırkı formatda dəyişiklik edilməsini istəmişik. Bu oyundur məgər?! Azərbaycanda başlanan demokratik prosesə qarşı mövqə tutmağın mənası yoxdur".

□ **Etibar SEYİDAĞA**

Xədicə İsmayılın müdafiəsi niyə zəifləyib?

Aynur İmranova: "Müdafiə işi yüksək səviyyədə qurulub, amma mətbuatı bu tədbirə çağırmaıq"

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən sonra onunla bağlı müdafiə işinin sanki səngiməsi ilə bağlı təəssürat formalaşmış. Hər halda komitənin fəaliyyəti, gördüyü işlərlə bağlı məlumat verilmir. Bunun səbəbləri ilə maraqlanmaq üçün Xədicə İsmayılın Müdafiə Komitəsinin üzvlərindən biri - araşdırmaçı jurnalist Aynur İmranova ilə əlaqə saxladıq.

A.İmranova "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, X.İsmayılın müdafiə işi yüksək səviyyədə qurulub. Amma mətbuatı bu tədbirə çağırmaıq qərarı verilib: "Yeni lazım olan informasiya zətin mətbuata ötürülür. Çünki indiyə qədər mətbuatla səsli-küylü nəyinsə keçirilməsinin də elə bir əhəmiyyəti olmayıb. Bu məsələdə mətbuatın eləyə biləcəyi bir iş yoxdur. Daha məntiqli siyasi qərarlara



bağlı, lazımı və zəruri informasiyanın ötürülməsidir".

Müsavatımız bildirdi ki, X.İsmayılın bağlı ayrıca bir Müdafiə Komitəsi yaratmağı ehtiyac görməyiblər. Buna səbəb Vəkil Vidadi Mirkamallı Cəmil Həsənlinin rəhbərlik etdiyi, bütün siyasi məhbusların müdafiəsi ilə məşğul olan "Siyasi məhbusla-

rin müdafiə komitəsi" adlı qurumun fəaliyyət göstərməsidir: "O komitə işini davam edir. Amma konkret Xədicənin işi ilə bağlı işçi qrupu var ki, ora vəkili və birbaşa bu işlə məşğul olan insanlar daxildir. Onlar da zəruri məsələləri müzakirə edirlər. Gəniş Müdafiə Komitəsinə ehtiyac yoxdur. Çünki Xədicəni o biri si-

yasi məhbuslardan ayırmaq da lazım deyil. Hər məhbusa görə ayrıca komitə yaradıb, ümumi işi bölmək lazım deyil".

A.İmranovanın sözlərinə görə, X.İsmayılın həbsinin beynəlxalq hesabatlarla salınması, bunlarla bağlı beynəlxalq təşkilatlara müraciət, petisiyaların hazırlanması müdafiə komitəsinin işinə aiddir: "Siyasi məhbusun müdafiəsinə dair nə varsa hamısı komitənin fəaliyyətində nəzərdə tutulub".

"Deyəsən, əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər". Bu barədə Azadlıq Radiosuna məktubunda Xədicə İsmayıl yazıb. Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirilməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.

"Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüquqi savadsızlığın nəticəsidir" - deyə jurnalist yazır.

Xədicə İsmayıl dekabrın 5-də həbs olub. Jurnalisti Turan Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırmaqda ittiham edirlər.

□ **Sevinc TELMANQIZI**

Ümid Partiyası Seçki və Təbliğat Şöbəsinin müdiri Qədir Aslanov şöbənin görəcəyi işlər, qarşıda duran vəzifələr, seçki ilində gözləntilərlə bağlı partiyanın Mətbuat Xidmətinin suallarını cavablandırır.

- Bu həftə partiya üçün çox önəmli olan bir şöbəyə müdir təyin olundunuz. Əvvəlcə sizi təbrik edirik.

- Təbrik üçün təşəkkür edirəm. Təbii ki, seçki ilində gərgin iş qrafikində işləməli olacağıq. Çalışacağıq ki, gənc kadr kimi bizə göstərilən etimadı doğruldaq.

- Seçki ili olduğunu nəzərə alsaq, rəhbərlik edəcəyiniz şöbənin üzərinə böyük bir məsuliyyət düşür. Gərgin şəkildə işləməli olacaqsınız. Yeni və gənc kadr kimi seçki ilində vəziyyəti necə dəyərləndirərdiniz?

- Bildiyimiz kimi, dünyanın aparıcı dövlətləri və güc mərkəzləri son bir neçə ildir ki, demokratikləşmə və liberallaşma istiqamətində fəaliyyətlərini daha intensiv və ısrarlı şəkildə davam edirlər. Artıq ikinci ayının yarısını geridə qoyduğumuz 2015-ci il həm beynəlxalq aləmdə, həm də bizim regionda bir sıra demokratik dəyişikliklərin olacağından müjdə verir. Böyük ehtimalla Azərbaycan da Qafqazın həm əhalisinə və ərazisinə, həm də strateji-geopolitik yerləşiminə görə xüsusilə seçilən dövləti olduğu üçün bu dəyişikliklərdən öz nisibini alacaq. Ancaq bu dəyişikliklərə qədər keçiləcək ağırlıq, acılı bir yol da üfəqdə görünməkdədir.

Məlum olduğu kimi, cari ilin ortasında ölkəmizdə ilk dəfə Yay Olimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur. Digər yandan da ilin sonunda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Baxmayaraq ki, bütün ölkədə yalançı Olimpiyada əhval-ruhiyyəsi mövcuddur, vətəndaş əslində mənəvi-psixoloji baxımdan bir çətinlik içindədir, el dilində desək, bilmir şad gününə şadlansın, yoxsa bəd gününə kədərlənsin. Azərbaycanda əhalinin maddi vəziyyətinin sürətlə aşağı düşməsi və böhran dalğasının artıq bir sıra kiçik və orta sahibkarlıq sahələrini silkələməsi vitrin üçün hazırlanan yalançı sosial-siyasi sabitliyin rəngarəng örtüyünü qara mətləblərin üzünə bir az da daha çox açmış olur. Nəticə etibarilə vətəndaş psixoloji dissonans içində qırılıb qalır. Bütün ölkə ictimaiyyəti bilir ki, həm içtidar, həm də müxalifət qüv-

"2015-ci il Azərbaycanda seçki ili deyil, seçmək ilidir!"

Qədir Aslanov: "Bütün tərəflər yalnız öz karlarını, qazanclarını fikirləşdiyi mövcud siyasi vəziyyətdə, yeganə olaraq vətəndaşı fikirləşən bir siyasi qurum var"



vələr iyun ayında əcnəbiləri yətdə, yeganə olaraq vətəndaş fikirləşən, vətəndaşın yanında olan, ona ümid etməyi, öz gələcəyini öz əlləri ilə qura biləcəyi fikrini təlqin etməyi qarşıya əsas məqsəd kimi qoyan bir siyasi qurum var-Ümid Partiyası. Bu partiya mövcud olduğu əvvəlki illərdə də, hazırda da bir kəse arxalanıb, bir kəsin köməyinə ehtiyac duyub, o da vətəndaşdır. Hazırkı ildə də partiya öz siyasi dəsti-xəttinə sadıq qalaraq, vətəndaşın ayağına getməyi, onun problemləri ilə maraqlanmağı, həll etməyi və demokratik cəmiyyət quruculuğu istiqamətində digər ümidə vəzifələri yerinə yetirməyi özünə borc bilir. Seçki və Təbliğat Şöbəsi də bu ana xəttə sadıq qalaraq bu istiqamətdə bir sıra sosial-siyasi layihələr həyata keçirməyi planlaşdırır. Biz şöbəmizin adından irəli gələn öhdəlikləri lazımcına yerinə yetirmək üçün, cari ildə ən başlıca məsələ olaraq vətəndaş cibində daşdığı, bəzən əhəmiyyət-siz hesab etdiyi şəxsiyyət vəsiqəsinin ona verdiyi imtiyazları işıqlandırmağı və bu imtiyazlar uğrunda mübarizəyə qatılmaq çağırışlarını əsas təbliğat vasitəsi olaraq önə çəkirik. Heç kimə sirr deyil ki, vətəndaşın bütün sosial, siyasi, iqtisadi mövcudluğu dövlətin ona verdiyi şəx-

siyyət vəsiqəsindən asılıdır. Bu baxımdan da hesab edirik ki, bu istiqamətdə maarifləndirici işlər aparmaqla biz iki məqsədə nail ol bilirik: birincisi, vətəndaşı uzun illərdən sonra yenidən ölkədə cərəyan edən siyasi proseslərin mərkəzinə gətirək, siyasi özgələşmənin qarşısını alaraq onu əsas siyasi tərəf, əsas siyasi aktyor məqamına qaytararaq. İkincisi isə bu istiqamətdə sürətli və ölkəmiqyaslı maarifləndirmə işinin nəticəsi olaraq artıq vətəndaşın bu və ya digər qaragüruhçu, hiyləgər, fürsətçil qüvvələrin əlində alətə çevrilməsinin qarşısını almağa nail ol bilirik. Seçkilər və Təbliğat Şöbəsinin üzərində ciddi cəhdlə dayanacağı ikinci məsələ isə ictimai töhfə və vətəndaş təəssübkeşliyinin təlqin edilməsi fəaliyyəti olacaq. Bunun üçün şöbə daxilində artıq bir neçə layihə hazırlanıb, resurs dəyərləndirilməsi aparılıb və rəhbərlik tərəfindən təsdiqlənib. Bu tip sosial layihələri həyata keçirərkən, vətəndaşın yaşadığı öz icması, kəndi, şəhəri, rayonu, bütövlükdə respublikaya hansı istiqamətdə töhfələr verə biləcəyi, vətəndaşlar arasında birgə hərəkət qruplarının yaradılması nəticəsində ən bariz sosial problemləri aradan qaldırmağın üsul və vasitələrini öyrətməyi nəzərdə tuturuq. Partiyanın apardığı bütün bu vətəndaşa yönəlik siyasətin nəticəsi olaraq, hələ parlament seçkilərinə bir neçə müddət qalmış artıq Azərbaycanda seçki ili deyil, vətəndaşın öz ümidli, xoşbəxt, rifah içində olan halını seçmək, tərəqqini seçmək, yüksək vətəndaşlıq statusunun verdiyi imtiyazları seçmək və ən nəhayət onun dərdinə yaranan millət vəkillərini, parlamentini seçmək ili olması düşüncəsini formalaşdırmağa çalışacağıq.

Ubu arada onu da qeyd etmək lazımdır ki, bu il 7 de-

da demokratiyanın beşiyi olan ölkənin adı Azərbaycan Respublikasıdır. Son olaraq, təkrarən əsas fikrə qayıdıram- Azərbaycanda bu il seçki deyil, seçmək ilidir, bu məqaləni oxuyan vətəndaş! İmkan vermə ki, kimə kənardan gəlib sən öz ölkəndə nizam-intizam, demokratik sistem və s. yaratsın. Bunu özümüz də bacarıyıq. Sadəcə vətəndaşlıq borcumuzu anlamalı, ictimai töhfə prinsipi unutmamalıyıq. Özümüzə ümid etməliyik.



Aldadılmış məcburi köçkünlər İqbal Ağazadəyə müraciət etdilər

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Qaradağ rayonunda məskunlaşan bir qrup məcburi köçkünü qəbul edib. Məcburi köçkünlər millət vəkiliyə problemlərini danışdıqlar və ondan kömək etməsini xahiş ediblər.



Şikayətçilərin dediyinə görə, ərazidə icra hakimiyyətinin nümayəndəsi kimi tanınan Gülnarə Muxtarova artıq bir ildir ki, Qaradağda yaşayan qırxa yaxın ailədən köçkünlər üçün tikiləcək qəsəbədə ev veriləcəyi və ya ərazidə torpaq ayrılacağı adı ilə təxminən 280 min manat məbləğində pul alıb. Məsələ isə öz həllini tapmayıb. Bu işdə səlahiyyətli olan hər kəs məsələni öz boynundan atıb. Sonradan aldandıqlarını başa düşən ailələr icra hakimiyyətinə, mediaya və polis idarəsinə üz tutublar. Dörd aya yaxın müddətdə istintaq getdiyi bildirilsə də, hələlik bir nəticə əldə olunmayıb. Çarəsiz qalan ailələr bu dəfə millət vəkiliyə müraciət etdilər.

Şikayətçilərin xahişi ilə görüşdə tanınmış yazar Aysel Əlizadə də iştirak edib. Şikayətləri dinlədikdən sonra millət vəkili problemin həlli istiqamətində məcburi köçkünlərə köməklik göstərəcəyini, yazar Aysel Əlizadə isə problemlə bağlı yazı hazırlayaraq mətbuatda işıqlandıracağını bildirib.

"Hesab edirəm ki, hadisədən dövlətin üst qurumları məlumatsızdır. Aysel xanımın məsələni mətbuatda işıqlandırması, mənim isə millət vəkili kimi əlaqədar orqanlara sorğu göndərməyim problemin çözülməsinə kömək ola bilər" - millət vəkili İqbal Ağazadə deyib.

Məcburi köçkünlər səmimi qəbul üçün millət vəkiliyə təşəkkür ediblər.

kabrda Azərbaycanda ilk demokratik parlamentin yaranmasının 95-ci il dönümü qeyd olunacaq. Biz ümid edirik ki, hamımız vətəndaş olaraq birlikdə noyabrda keçiriləcək parlament seçkilərində əcdadlarımızın demokratik ənənələrinə sadıq qalaraq, müasir Azərbaycan tarixinin ən demokratik, üzuağ milli məclisini formalaşdıracağıq və dekabrda 95 illik ildönümünü vicdan, könül rəhatlığı ilə qeyd edəcəyik. Azərbaycan vətəndaşı bu il sübut etməlidir ki, bu region-



Səfir Kürdəxaniya gedəcəkmi

Zamin Hacı
zaminhaci@gmail.com

Bu amerikalıların sanki bizimlə zarafatları var. Ölkəmizə hər dəfə elə adı-soyadı olan adamı səfir göndərirlər ki, biz uzun müddət bunun adını deyə bilməyək, höccələyə-höccələyə qalaq, nəticədə xarici siyasətimiz axsasın, dünya hegemonluğu Azərbaycanın əlindən çıxıb ABŞ-ın əlinə keçsin. Ay sizi xətkarlar! Bir gün bu yarımçıq siyasətə son qoyan ağ atl oğlan çıxacaqdır! Dayanın hələ!

Özü də bu mənfur siyasət ilk dəfə ötən əsrin 90-cı illərində başladı. Biz uzun zaman başa düşə bilmədik ki, ABŞ-ın ölkəmizdəki səfiri Stenli müəllimin soyadı Eskuderodur, yoxsa Paskuderodur. Hətta Stenli Nardaranda torpaq alıb YAP Sabunçu rayon təşkilatına üzv olanda da bunu öyrənə bilmədik. Bir ilahi sirr kimi qaldı.

Ondan sonrakı səfir Ross Uilsonu həm də Vilson kimi yazırdıq. Ross müəllim getdi, bu dəfə Enn Dersi, ya da Ann Dörsi, yaxud, Dörsü adlı xanım səfir gəldi. Xanımın Vikiliks sənədlərində yastıqlar haqda pis sözlər dediyi ortaya çıxdı sonralar. Amma yenə də bilmədik adı necədir.

Xanım getdi, Metyu Brayzə gəldi. Ya da Brayza. Hətta bəzi qəzetlər Mehdi Bəyazid yazırdılar.

İndi yenə ABŞ bizə səfir göndərib, bu gözəl insanın soyadını qəzetlər gah Sekuta, gah Cekuta yazırlar. Öyrənib qurtarana qədər adamın səfirlik müddəti bitəcək. Məncə Obama administrasiyası bu anlaşılmaz, mistik, qorxunc, gizli xarici siyasətinə son qoymalıdır, ölkəmizlə açıq danışmalıdır, konkret adı və soyadı olan şəxsləri səfir göndərməlidir. Yoxsa Vaşinqtona fındıq ixracını dayandırırıq.

Cənab Cekuta hardasa srağagün ölkəmizə varid olubdur, gəlməmişdən qabaq isə sosial şəbəkədə xalqımıza müraciət eləmişdi. Deyirdi səbirsizliklə sizin plovu barmaqlamağı, meyxana oxuyub çirtiq çalmağı, Novruz tonqalı üstündən hoppanmağı, papaq atmağı, təsbəh çevirib domino oynamağı, dana dırnağı yeməyi gözləyirəm. Səfir guya xalqımızla məsləhətləşərək yazmışdı ki, Azərbaycanda ilk olaraq hara getməyi mənə məsləhət görürsünüz? Ardyca 3 marşrut da göstərmişdi: Yanardağ, Beşbarmaq piri, Qobustan.

Bundan sonra siyasi aktivistlər, müxalifətçilər daraşdılar cənab səfirin sözlərinin altına, hamı başladı yazmağa ki, getsin Kürdəxaniya, siyasi məhbuslara baş çəksin (Açıqı, mən özüm də küyə düşüb belə yazmışdım, indi cənab prezidentdən əfv diləyirəm, ümid edirəm buna görə mənə 5 il iş verməzlər. Bu əmələ maksimum 3 il düşür).

Aşkar təxribat idi. Birdən səfir aldanıb getdi, Məddət müəllim onu tutub içəri saldı? Bizə bu lazımdır? Təzə-təzə dövlətlərimiz arasında münasibətlər düzəlir, gələn-gedən var...

Üstəlik, səfir diplomatik şəxsiyyət olduğundan sözü-nü birbaşa deyə bilməz. O baxımdan, səfirin özünün bizə seçim üçün təklif elədiyi 3 marşrut çox ilginç idi, türkün məsəli. Gəlin birgə analiz edək.

Örnek üçün, səfir bəyem Naxçıvandakı Nuhun qəbri-ni yazı bilməzdimi? Ancaq Yanardağı yazıb. Bununla işarə vurur ki, iki il qabaq İsmayılıda baş verən yanğından xəbəri vardır.

Yaxud, Beşbarmaq pirinə niyə getmək fikrindədir? Çünki nəziri var! Gedib pirin başına yeddi dəfə dolanıb pulunu verəcək ki, ilahi, mənə bu Azərbaycandakı səfirlik dönməyə xətə-bələdan hifz elə, ey yerin-göyün yarıdanı, ey qəriblərin himayədarı, ey Amerikanın "in god ve trust"!

Qobustan özü də siyasi mesajdır, çünki ordakı qapalı həbsxanada bizim bəzi siyasi məhbuslar işgəncə altında qalırlar.

Düzü, çox adam "Kürdəxaniya get!" yazdığından mən ta səfirin o söhbətinin ardını izləmədim, bilmədim yekunda hansı marşrut seçildi. Bütün hallarda xoş gəlib, səfa gətirib, qədəmləri uğurlu olsun. Deputatxana qəzetinin yazdığı "Barak Obamanın ikiüzlülüğü" məqaləsinə də fikir verməsin - onsuz o qəzeti elə çox adam oxumur.

Dərbənd sakini İlham İsayev "Yeni Müsavat"a məktub yazıb. O, Müdafiə Nazirliyi Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıkov haqda iddialara etiraz edib. Belə ki, Dərbənddən hazırladığımız reportajda Azərbaycan tərəfindən şəhərin H.Əliyev prospektinin abadlaşdırılması üçün ayrılan vəsaitin mənimsənilməsi qeyd olunurdu.

Bu vəsaitin yoxa çıxmasında generalın şəhərdəki adamı Aydın Mürsəlovun adı çəkilirdi. Dərbənd şəhər rəhbəri Məhəmməd Cəlilov da "Yeni Müsavat"a müsahibəsində bu pulların yoxa çıxdığını açıqlamışdı. İsayev adlı şəxsin məktubunda isə deyilir ki, N.Sadıkov haqda böhtan xarakterli məqalə dərc edilmişdir: "Məqaləni oxuduqdan sonra fikirləşirsən ki, görəsən, bunu yazan azərbaycanlıdır, yoxsa...? Məqaləni yazan adamın həm savadsız olduğu, həm də onun əldə etdiyi "faktlar"ın və mənbənin çox şübhəli, dediklərinin isə dəqiq olmadığı özünü açıq-aydın büruzə verir. Qərəzlik, düşmən münasibəti də ki, göz qabağında. Məqaləni yazanın bizdən olması da çox müəmmaldır. Məgər həmin qəzetin reportyor qrupu bilmir ki, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü ilə Dərbənd şəhərinin abadlaşdırılması və ümummilli lider Heydər Əliyevin adını daşıyacaq prospektlərindən birinin təmir işlərinə ayrılan pulun, dövlət büdcəsindən ayrılan vəsaitin nağd yolla hansısa şəxsə verilməsi absurddur?"

Harada görünüb ki, dövlət səviyyəsində aparılan işlər üçün büdcədən ayrılan pul vəsaiti kiməsə nağd yolla verilsin? Ayrılan vəsait görülən işlər müqabilində həmin təşkilatın hesabına köçürülür".

Dərbənd sakininin fikrincə, N.Sadıkov təcrübəli, herb işlərində yüksək savada malik olan zabıtdır: "O, tək hərbi kimi deyil, humanist bir insan kimi də doğulduğu şəhərin problemlərinin həllində yaxından iştirak edir. Məqalədə qeyd olunur ki, 5-ci maddədə yerləşən Məzahir Rzayev adına 4 saylı məktəbi və orada yerləşən peşə məktə-



Nəcməddin Sadıkov

Nəcməddin Sadıkov "Yeni Müsavat"a "zəhmətkeş məktubu" yollatdı

İlham İsayev adlı şəhər sakini Heydər Əliyev prospektinin abadlaşdırılması üçün ayrılan vəsaitin mənimsənilməsində Baş Qərargah rəisinin adının çəkilməsinə etiraz edir

bini məktəbin direktoru olan şəxslərə görə təmir etdiriblər. Bu da yalandır. Həmin məktəblər əvvəllər orada oxumuş məzunların yardımı sayəsində gözəl təmir olunub və generalımız da bu işdə köməyini əsirgəməyib".

Məktubun sonunda bütün Dərbənd camaatı adından KİV-lərə və azərbaycanlı soydaşlarına müraciət ünvanlanıb: "İmkan verin, öz təcrübəsindən, zəkasından, hərbi biliyindən istifadə edərək Azer-

ne, prospektin təmirinin niyə dayandığını aidiyyəti yerlərdən soruşsun.

Eyni zamanda, bu vəsaitlərin yoxa çıxdığını və işin şərtsiz bir adama tapşırıldığını Dərbənd rəhbəri M.Cəlilov qəzetimizə müsahibəsində vurğulayıb. Bu hər hansı iddia deyil, rəhbər şəxsin çıxışıdır.

Həmçinin, bu "zəhmətkeş məktubu"nun Nəcməddin Sadıkovun diktəsi ilə yazıldığına da şübhə yoxdur.


□ **E.SALAMOĞLU**

"AMAY Abdulla" iki qruplaşmanın toqquşmasında güdaza gedib

İş adamının vəkili Abdulla Abdullayevin həbsinin səbəblərini açıqladı, Əvəz Zeynalı bu prosesin pərdəarxası nüanslarını təhlil etdi

Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi ilə bağlı növbəti proses keçirilib. Həbsdə olan iş adamının vəkili Osman Kazımov "Yeni Müsavat"a açıqlamasında qeyd etdi ki, cinayət işinə xitam verilməsi, həmin vəsaitin təmin olunmayacağı təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirlərinin dəyişdirilməsi barədə vəsait qaldırılıb. Ancaq hakim verilən vəsaitlərin heç birini təmin etməyib.

Vəkilin sözlərinə görə, A.Abdullayevin bu işdə günahsız olduğu və sifarişlə həbs edildiyi açıq görünür: "Bu iş mülki xarakterlidir və ipoteka kreditləri ilə əlaqədardır. Abdullayev "Gənclik" metrosu tərəfindən olan A.M.A.Y-ın inzibati binasını tikintisini həyata keçirirdi. Bu tikinti üçün dövlət tərəfindən ayrılan vəsaitin mənimsənilməsindən söhbət gedə bilməz. Sadəcə, verilən kredi-



Abdulla Abdullayev

tin təyinatı xərclənməsi mübahisəlidir. Dövlət tərəfindən ayrılan vəsaitlə və qeyri-rəsmi razılaşma ilə bu binanın tikintisinə icazə verilib. Abdullanın bu məsələdə günahı yoxdur. Bu məsələdə görünən odur ki, hakimiyyət daxilində qruplaşmaların çəkişməsində Abdulla Abdullayevin əmlaklarını əlinədən almaq istəyiblər".

Vəkil hesab edir ki, onun

azadlığa buraxılması proseslərinin gedişindən asılıdır: "Hazırda Xətaiyə olan ticarət mərkəzi daxil olmaqla digər əmlakları da girov qoyulub. Dövlət sifarişi ilə binanın tikintisində Hacibala Abutalıbov başda olmaqla, kreditin ayrılmasında "Texnika-bank"a qədər kimin prosesdə iştirakı varsa, Abdulla Abdullayev onları məhkəməyə dəvət edib. Mən düşünürəm ki, bu

həbsdə siyasi maraqlar var, iqtisadi çəkişmələrin nəticəsidir və mülkü işdir".

Məhkəmə prosesində iştirak etmiş "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalı qəzetimizə açıqladı ki, gərgin bir proses keçib. Onun sözlərinə görə, növbəti iclaslarda "AMAY Abdulla"nın səs-küylü çıxışları edəcəyi gözlənilir. Ə.Zeynalı prosesə maraqlı olduğunu və növbəti məhkəmədə daha çox insanın iştirak edəcəyini qeyd etdi. Onun sözlərinə görə, A.Abdullayevin həbsi təkə iqtisadi maraqların toqquşmasından baş verməyib: "Bu işdə siyasi maraqlar var və qruplaşmaların təzahürüdür. Abdulla özü həyəcanlı idi, əsəbi ritorikası vardı, 25 illik haqq-hesabın çəkilməyi hiss olunur. Çünki özü çıxışında qeyd etdi ki, bu illər ərzində iqtidara xidmət edib və bu da nəticəsi...Hələ onun dediklərinin bəzilərini yazmadım. Üstəlik, qarşıda daha qaynar və qızmar hava gəldiyini deməklə hansısa dairələrə mesaj ötürmüş oldu. Belə görünür ki, iki qruplaşmanın toqquşmasında iştirak edən Abdulla Abdullayev bu prosesə görə həbs edilib".

Qeyd edək ki, A.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilib. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, o birlər isə zamindədir. Növbəti proses fevralın 19-na təyin edilib.

□ **E.SALAMOĞLU**

"Rusiyanın tarixi, mədəni, etnik, dini baxımdan ən yaxın qonşusu olan Ukraynaya qarşı bu cür aqressiv siyasət yürütməsi, terroru, separatizmi dəstəkləməklə ölkəni döyüş meydanına çevirməsi postsovet ölkələrinə də ciddi bir mesaj oldu. Postsovet ölkələri bir daha əmin oldular ki, Rusiyadan eyni davranışı görə bilirlər". Bu sözləri "Yeni Müsavat"a açıqlamasında "Şərqlə-Qərblə" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruçlu deyib.

Fevralın 11-də başlayıb 16 saatdan artıq davam edən Minsk danışıqlarını şərh edən politoloq bildirir ki, bu məsələdə ən diqqətçəkən rol həm də Belarus oynayıb: "Belorus son zamanlara qədər Avropanın sonuncu diktatorunun rəhbərlik etdiyi dövlət kimi tanınırdı. İllərdir Lukoşenko və memurlarının Avropaya ayaq basması yasaqlanırdı. Ancaq bir anda Belorus sülh prosesini yaradan ölkəyə çevrildi. Şübhəsiz, Avropa liderləri başqa bir ölkəni də seçə bilərdilər. Ancaq bu seçimlə Avropa Birliyi həm Rusiyaya, həm də Belorusa mesaj verdilər. Qərb göstərdi ki, Rusiyaya qarşı dünnə qədər təcrid etdiyi ölkə ilə işbirliyinə hazırdır, eyni zamanda Aleksandr Lukoşenkonu Vladimir Putindən daha az təhlükə qaynağı sayır. Belorus Ukrayna məsələsində Rusiyanın siyasətinə qarşı bir mövqə ortaya qoymuşdu. Qərb Belorusu global siyasi arenaya yeni keyfiyyətdə gətirməklə digər postsovet ölkələrinə anladığı ki, eğer Rusiyaya qarşı müdafiədə Qərbin dəstəyini qazanmaq istəyirlərsə, ortaya ən azı Belorus kimi mövqə qoymalıdır".

"Normand formatı"nda əldə olunan atəşkəs sazişinə gəlinə, Ərəstun Oruçlu deyir ki, Qərb Rusiyanın öz öhdəliklərini yerinə yetirməsini diqqətlə izləyəcək və yaxın gələcəklə bağlı siyasət bu davranışa görə müəyyən ediləcək: "Fransa prezidenti Fransua Olland artıq bəyan edib ki, yaxın günlərdə döndürülən yəni bir araya gəlməsi planlaşdırılır və həmin toplantıda sülh planına tərəflərin necə əməl etməsi müzakirəyə çıxarılacaq. Bundan başqa, ATƏT ən qısa zamanda Ukraynanın şərq bölgələrinə daha 350 nəfər müşahidəçi göndərəcəyini açıqlayıb. Yeni Qərb Rusiyanı başlı-başına buraxmaq fikrinə deyil. Rusiyani nəzarətdən buraxmamaq üçün hətta tətbiq olunan sanksiyaların sərtləşdirilməsi məsələsi də gündəmdən çıxarılmayıb. Bir tərəfdən baxanda Rusiyaya təqdim olunan sənədi asanlıqla imzalayıb. Nəzərə alsaq ki, sənəd bir

"Azərbaycan bu məsələdə siyasətini dünya birliyinin mövqeyinə yaxınlaşdırmayacağısa, Azərbaycan üçün də Ukrayna variantı qaçılmaz olacaq"

sında fikir ayrılıqları var. Ərəstun Oruçlu bu iddiaları bölüşür. Politoloq bildirir ki, Rusiyanın Ukrayna məsələsində Avropa Birliyi ilə ABŞ arasında gərginlik yaratmaq cəhdləri də boş çıxıb: "Rusiya çox çalışdı ki, Avropa ilə ABŞ arasına

üstləndi. Bununla da aydın oldu ki, Rusiyanın dünya birliyinə qarşı qoyacağı güc yoxdur. Rusiya separatçıları danışıqlar masasında oturmağa cəhd eləsə də onun özünü oturdular. Moskva anladı ki, eğer separatçılar Qərblə danışıqlar masası

faqı və Gömrük Birliyi yaratma təşəbbüslərindən gedir. Bunlar artıq reallaşmaq üzrə olan planlardır. Şübhəsiz, bu ideyaların gerçəkləşməsi Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycanın iqtisadi ortaqları əsasən Qərb dövlətləridir. Azər-

"Bu, Rusiya diplomatiyasının böyük məğlubiyyətidir" - Minsk görüşü barədə

Ərəstun Oruçlu: "Böyük ehtimalla Rusiyanın hakimiyyət dairələrində belə bir düşüncə formalaşmış ki, sənəd imzalanandan sonra onu sabotaj etmək asandır"



"Rusiya çox çalışdı ki, Avropa ilə ABŞ arasına Ukrayna məsələsinə görə parçalanma salsın, ancaq bacarmadı"

rayna məsələsinə görə parçalanma salsın, ancaq bacarmadı. Bu məsələdə ABŞ diplomatiyası çox çevik hərəkət elədi. Vaynqton bir dönem kənarda dayanaraq Avropanın bu məsələyə təşəbbüsü ələ almasına məqsədlə şəkildə imkan yaratdı. "Normad döndürüldü" deyilən format da bu cür yarandı. Bu, Rusiya diplomatiyasının böyük məğlubiyyəti oldu. Əgər bir neçə ay öncə gündəmdə təcavüzkar, heç cür ipə-sapa yatmayan Rusiya vardısı, indi konkret öhdəlikləri və başının üzərindən domokl qılıncı kimi asılan sanksiyalar var. Qərbin diplomatik söyləri ilə eyni zamanda, Rusiyanın münaqişənin tərəfi oldu-

na onsuz otursa, prosesdən kənardə qala bilər. Ona görə də məcburən indiki variantı seçdi. Bu Rusiyanın opponentlərinin ciddi diplomatik çələbəsidir. Əsas da Almaniyanın federal kansleri Angela Merkelin. Sülh prosesində kiminsə rolunun kiçildilməsinin, kiminsə rolunun çişirdilməsinin lehinə deyiləm; ancaq, bunu qeyd etməmək mümkün deyil. Son aylarda Ukrayna münaqişəsinin nizamlanması üçün Almaniyaya kanslerin cəhdlərini qeyd etməmək doğru olmaz. Bu gün Angela Merkel global siyasətdə çox ciddi rolunu ifadə edib".

Azərbaycan proses başlandıqdan Kremlin ünvanına sət

"Azərbaycan Qərbbə mesaj verməlidir ki, biz də Belorusun yolunu getməyə hazırıq"

gün içərisində imzalanıb, belə düşünmək olar. Ancaq böyük ehtimalla Rusiyanın hakimiyyət dairələrində belə bir düşüncə formalaşmış ki, sənəd imzalanandan sonra onu sabotaj etmək asandır. Ancaq Qərb prosesi tam nəzarət altına almaqda israrlı görünür. Bununla da Rusiyanın öhdəliklərini yerinə yetirmək şansı azalır".

Ukrayna və ətrafından baş verən olayları müşahidə edən bir sıra siyasət adamları iddia edirlər ki, Ukraynaya həm siyasi, həm hərbi, həm də maddi dəstək göstərilməsi ilə bağlı Avropa ilə Birləşmiş Ştatlar ara-

şunu etiraf etməsinə də səbəb olub. Rusiya tərəf olmaqla yanaşı separatçıları da, belə etmək mümkünə, "öz qanadı altına almağa" məcbur oldu. Çünki çox cəhd eləsə də ötan danışıqlarda olduğu kimi separatçıların prosesdə tərəf kimi iştirakını təmin edə bilmədi. Minsk danışıqlarını müşahidə edən separatçıların nümayəndəsi danışıqlar aparılan məkana Putinin köməkçisinin maşınında gəldi, danışıqlardan sonra Merkel bildirdi ki, separatçılar Putinin basqısı ilə atəşkəsə razı oldular. Yeni Rusiya istəməyərəkden separatçıların himayəçisi rolunu

tənqidlər səsləndirməyə də, beynəlxalq miqyasda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədləri imzalayıb. Buna baxmayaraq ərazisində oxşar münaqişə gədən ölkə kimi rəsmi Bakı Donbasla bağlı beynəlxalq təşəbbüslərin Azərbaycan da davam etməsinə heç bir cəhd göstərmir, tam əksinə, üzərində düşünülərsə, güclü beyin mərkəzlərinin Ukrayna-Rusiya, Qərb-Rusiya münaqişələri ilə bağlı təhlilləri nəzərə alınarsa, Bakının Kremlin təhdidlərindən qurtulmasının yolları tapıla bilər.

Ərəstun Oruçlu düşünür ki, rəsmi Bakı bu məsələ ilə bağlı ciddi düşünüb gərəkli addımlar atmasa, ən qısa zamanda Rusiyanın daha ciddi təhdidləri ilə üzləşəcək. Politoloqun fikrincə, üzərində düşünülərsə, güclü beyin mərkəzlərinin Ukrayna-Rusiya, Qərb-Rusiya münaqişələri ilə bağlı təhlilləri nəzərə alınarsa, Bakının Kremlin təhdidlərindən qurtulmasının yolları tapıla bilər.

□ Aygün MURADXANLI

Ləkə



Xalid KAZIMLI

Heç kəs inanmadı. Bu "yalançının evi yandı" məsələsi də deyildi. Hətta bu, zindanbaşların ilk yalanı olsa belə, yenə heç kəs inanmayacağıdı. Çünki ictimaiyyət və media Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkum qadın Lamiyə ilə bağlı həqiqətləri söyləyəcəyini gözləyirdi.

İnsanlar bu həqiqətlərin nədən ibarət olduğunu aşığ-yuxarı bilir. Ortada xeyli şahid ifadələri, məhbəs qada-qanunlarını bilən, yatıb-çıxan şəxslərin, tibb mütəxəssislərinin rəyləri var. Onlarda xırda-para yanlışlar ola bilər, amma yalan yoxdur.

Həmi bilir ki, bir məhkum qadının üreyi istədiyi vaxt məhbəsdə, dörd divar arasında özünə seksual partnyor tapması mümkün deyil. Məhbəs lüks otel deyil, məhkum da nömrəsinə rəqqasələr dəvət edə biləsi milyonçu deyil.

Ona görə də Lamiyə Quliyevanın hamilə qalmasının, sonradan ana olmasının zorlama aktının nəticəsi olması versiyasına inanmayanlar çox idi.

Ondan qısa almaq, onu zorlatdırmaq istəyən ortadadır və adı da isimin bütün hallarında çəkilir.

Zatən, gənc qadının sifariş əsasında 3 dəfə (ikisi heç nə üstündə) məhkum edilməsi faktı ortadadır və bunlardan sonuncusu hakimlərə belə ədalətsiz görünüb - hökmü ləğv ediblər.

Lamiyənin Elnur Rəsulov adlı məhkumdan hamilə qalmasından öncə ictimai rəyi hazırlamaq üçün ortaya hamiləliyin süni mayalanma yolu ilə baş tutması versiyasının mediada qeyri-dəqiq, qərəzli və vicdansızcasına yaydırılmasından sonra belə bir açıqlamanı güman etmək olardı.

Elə də oldu. Penitensiar Xidmət mediada gedən absurd, cəfəng olduğu qədər də murdar və iyrenc bir versiyaya əl atdı.

Belə bir hadisənin baş verməsi tibb elmində inqilabi çevriliş sayıla bilər, ancaq ədliyyə sistemi üçün ləkədir - sperma ləkəsindən də bəter.

Bəziləri hələ evvəldən Lamiyənin məhbəsdə ana olması məsələsinə onsuz da istehza, lağlağı predmeti kimi yanaşırdı, penitensiar xidmət son açıqlaması özünü daha da gülünc günə qoydu.

Belə anlaşıldı ki, gümanlar düzmüş, məqsəd uşağın atasını tapmaq deyilmiş, ört basdır etmək, kiminsə boynuna qoymaq imiş.

Həm də bu "boynuna qoyma" prosesi ilə aparılmıydı ki, dövlət Lamiyənin boynuna düşməsi çox da kriminal səciyyə daşımasın, tutulan, işdən qovulan olmasın.

Əks təqdirdə xeyli adamın yaxası əldə qalacaqdı. Zorlama hadisəsi olubsa (belə anlaşıldı ki, olub), zorlamada iştirak edənlər, ona şərait yarananlar, xəbəri olub göz yumanlar - bir xeyli adam məsuliyyətə cəlb edilməliydi.

Zorlama hadisəsi olmayıbsa, hər şey "ürək-könül məsələsi" çərçivəsində baş veribse belə, yenə iki məhkumun görüşünü təşkil edənlərdən, ona göz yumarlardan, bundan məlumatlı olub xəbər verməyənlərdən haqq-hesab sorulmalıydı.

İndi isə həmi sudan quru çıxır. Heç demə, hər şey rəvan və hamardır: intim görüş olmayıb, platonik eşq sperma mübadiləsi ilə yekunlaşıb.

Bəs spermanı törədicidən alıb dişiyyə kim çatdırıb - heç olmasa, onun da adını elan edəydilər.

Bu xalqın, medianın başına corab hörmək cəhdidir və buna nə cəmiyyət, nə də mətbuat inanmır, inanmayacaq. Başqa vaxt sifət qorumaqdan danışanlar da gərək sussunlar və öz vicdansızlıqlarını davam etdirib, haqq-ədələtin ağına daş basılmasında iştirak etməsələr.

"Nə oldu, qəzetlər Lamiyənin uşağının atasını tapmadımı" kimi rişxəndli suallar tez-tez səsləndirənlər də bilsinlər ki, məqsəd uşağın atasının kim olmasını öyrənmək deyil, bu, Elnur da ola bilər, istənilən ad daşını başqa kişi də. Əsas məsələ 15 yaşından məhbəs köşələrində iztirab çəkdirilən o binesib qadının başına hansı qanundankənar işlərin gətirilməsini olduğu kimi öyrənilən ortaya qoymaqdır.

Hələ bu qalmaqla bununla da sonuculanmır. Orta ranqlı bir memurun ayrıca götürülmüş bir royunda necə fironluq etməsi, insanlarla orta əsrlər xanı kimi davranması, bunun nəticəsində nə qədər insanın taleyinin şil-şikəst edilməsi məsələsi də gün işığına çıxmalıdır.

Mövcud iqtidar komandası əlində bomba partlamış, xirtəyə qədər necis çuxuruna girmiş üzvlərini bu sayaq qoruyarkən, baş vermiş və artıq faş olmuş cinayətlərin də ört-basdır edilməsinə rəvac verir. Seçki ilində bu, çoxmu uğurlu addımdır?

Əksinə olmalıydı. Bu işdə birinci, ikinci, üçüncü dərəcəli rolunu olan hər bir kəs məsuliyyətə cəlb edilib cəzalandırılmalıydı.

Başqa vaxt, mentalitet-mentalitet deyirlər. Bizim mentalitetimizdə namus cinayətinə göz yummaq varmı?

Cavid Qurbanovdan sensasion açıqlamalar

Cavid Qurbanovun prezidentin sərəncamı ilə "Azərbayol-servis" ASC-nin sədrliyindən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsinə təyinatı mediada ciddi müzakirə mövzusunda çevrilib. Xəbərlərə görə, bu təyinat hakimiyyətdəki ikinci məşhur soyadla qohumluğu olan C.Qurbanovu nəqliyyat naziri kürsüsünə daha da yaxınlaşdırıb. Xatırladaq ki, Z.Məmmədov da nazir kürsüsünə "Azərbaycan Dəmir Yolları"nın rəhbəri vəzifəsindən gətirilmişdi.



"Ziya Məmmədovla

bölüşəcəyim bir şey yoxdur..."

Z.Məmmədovun yaxın adamı, hətta "kassası" adlandırılan Arif Əsgərovun "Azərbaycan Dəmir Yolları"ndan simvolik nazir müavini postuna gətirilməsi onun nazir olmaq arzusunun birdəfəlik dəfn etdi. "Azərbaycan Dəmir Yolları"na milyardlarla vəsait ayrılmasına baxmayaraq, bu vacib nəqliyyat sahəsindən illərdir ciddi narazılıqlar vardı. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi artıq işə düşmək üzrədir, bu həm sərnişin-nəqliyyatda, həm də yükdaşımalarında Azərbaycanın Avropaya çıxışı baxımından önəmini daha da artıracaq. Dünyada neftin qiymətinin yaxın illərdə 50 dollar civarında qalacağı ilə bağlı proqnozlara rəğmən təbii ki, beynəlxalq dəmiryolu həm də külli-miqdarda büdcə vəsaiti deməkdir ki, ona nəzarət indi birbaşa C.Qurbanova həvalə edilib.

A.Əsgərov Z.Məmmədovun tam təsiri altında idi və dəmiryolu sahəsindəki ciddi korrupsiya faktları asanlıqla ört-basdır edilirdi. Lakin son təyinatla yaxın illərdə dəmir yolundan gələcək daha ciddi maliyyə vəsaitləri faktiki Z.Məmmədovun nəzarətindən çıxarılib.

C.Qurbanov fevralın 13-də jurnalistlərlə söhbətində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsinə gətirilməsindən danışarkən bildirdi ki, təyinatdan öncə prezident İlham Əliyevin qəbulunda olub. Onun sözlərinə görə, ölkə başçısı dəmiryolu sahəsinə aid müxtəlif tapşırıqlar verib. İlk növbədə bu sahədə keyfiyyətin Avropa standartları səviyyəsinə çatdırılması nəzərdə tutulur.

C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin bir sıra islahatlar, dəyişikliklər aparacağını vurğulayıb. Onun sözlərinə görə, indiyədək aparılan islahatlar günün tələblərinə cavab vermir. C.Qurbanovun bu açıqlaması hakimiyyətin Z.Məmmədovun nazir kimi işlərindən narazı olduğunu birbaşa sübutdur. C.Qurbanov deyib ki, 12 min qatırı və 2000 km dəmir yolunu dəyişdirməlidir. O zaman sual olunur: bu illər ərzində "Azərbaycan Dəmir Yolları"na ayrılmış milyardlarla vəsait kimin cibinə gedib ki, indi 12 min qatırın və 2000 km yolun dəyişdirilməsi zərurəti ortaya çıxıb? Bunun cavabını da C.Qurbanovun açıqlamasında tapmaq mümkündür. C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyi-

şikliyini olacağını deməklə, Z.Məmmədovun və A.Əsgərovun korrupsiya "şəriklərinin" işdən çıxarılacağını anons edib. Bu həm də o deməkdir ki, C.Qurbanova kadr islahatları ilə bağlı geniş səlahiyyətlər verilib.

Artıq belə xəbərlər var ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, digər müavinlər Qurban Nəzirov, İqbal Hüseynov və Etibar Niftəliyevin "şəxsi işləri" yoxlanılır. Adlarını sıraladığımız ilk üç nəfər A.Əsgərovun və nazirinin yaxın adamları hesab olunurlar. İqbal Hüseynovun isə bir vaxtlar Biləcəri stansiyasında Z. Məmmədovla birgə işlədiyi deyilir. Qeyd edək ki, QSC-nin adını çəkdiyimiz müavinləri prezidentin 2010-cu il 22 fevral tarixi sərəncamı ilə vəzifəyə təyin ediləblər. Böyük ehtimalla yaxın günlərdə C.Qurbanovun müavinlərinin adları dəyişəcək. Bundan başqa Yükdaşımaları, Sərnişindaşımaları, Dəmir Yollarının infrastruktur və təmir-tikinti departamentlərinin rəhbərlərinin də dəyişəcəyi gözlənilir. "Azərbaycan Dəmir Yolları" ndakı mənbəmiz deyib ki, C.Qurbanov QSC-ni Ziya Məmmədovun kadrlarından təmizləmək niyyətindədir və nazirinin yaxın adamları neçə gündür böyük təlaş içərisindədirlər. "Ziya Məmmədov yaxın adamlarına deyib ki, kadr islahatları onu aşan prosesdir və bununla bağlı heç kim ona kömək üçün müraciət etməsin" deyər, qaynağımız bildirib.

Bu "təmizləmə" Z.Məmmədovla C.Qurbanovun münasi-

bətləri mövzusunda da aktuallaşdırıb. İllərdir bu mövzudakı yazılara diqqət ayırmayan C.Qurbanov son müsahibəsində bu məsələyə də münasibət bildirib.

C.Qurbanov Ziya Məmmədovla bölüşəcəyi bir şeyin olmadığını deyərək, nəqliyyat naziri ilə şəxsi və iş müstəvisində heç bir konflikt yaşamadıklarını vurğulayıb.

C.Qurbanovun bu mövzuya indi diqqət ayırması təsadüf ola bilməz. Çünki C.Qurbanov Azərbaycanın köhnə nəsil məmurlarıdır və yaxşı bilir ki, hər hansı bir nazirlikdə (və ya nazirlər arasında) konflikt söhbətləri o halda meydana çıxır ki, tərəflərdən biri ya çox "şişir", ya da çox "zəifləyir". Bu proses sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin timisində daha aydın görünmüşdü. O da konfliktə olduğu deyilən bir nazir həmkarı haqda "hər gün bu yazıları oxuyub birgə güllürük" demiş, amma bir neçə ay sonra aqibəti ağır olmuşdu... Z.Məmmədovun hakimiyyətdə mövqeləri hələ də güclüdür. Amma C.Qurbanov faktiki naziri olan adam haqda "bölüşəcəyi bir şeyin olmadığı" ifadəsini işlədir-sə, demək hələ qarşıda daha ciddi proseslər gözlənilir...

Fevralın 13-də Meydan.TV "Ziya Məmmədov və qohumları 7,3 milyardı hara və necə xərcləyib?" başlıqlı araşdırma yazısını yayıb. Yazıda qeyd edilir ki, Z.Məmmədovun rəhbərlik etdiyi nazirlik 2005-ci ildən 2013-cü ilədək ümumi dəyəri 7.3 milyard manat olan layihələr həyata keçirib. Araşdırmada

qeyd edilir ki, Z. Məmmədov bu layihələri "tenderdə qalib gələn" öz qohumlarının şirkətləri arasında bölüb. Biz o yazıda yalnız bəzi statistik rəqəmləri verməklə kifayətlənirik.

1. Qələbə meydanında ("Gənclik" metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi: 2010-cu il - 225 milyon, 2011-ci il - 80 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il - 62 milyon, 2014-cü il - 5 milyon manat.

2. Neftçilər prospektində 6 ədəd və digər küçələrdə 5 ədəd yeraltı keçidlərin layihələndirilməsi və tikintisi: 2010-cu il - 37

2011-ci il 9 milyon 68 min, 2012-ci il - 3 milyon 310 min manat.

4. "Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi" layihəsində Azərbaycan tərəfinin payı: 2010-cu il - 1 milyon, 2011-ci il - 15 milyon, 2012-ci il - 10 milyon, 2013-cü il 20 milyon, 2014-cü il 17 milyon manat.

5. "Magistral yol II" layihəsində Azərbaycan tərəfindən payı (əlavə maliyyələşdirmə sazişi ilə birlikdə): 2009-cu il - 50 milyon, 2010-cu il - 60 milyon, 2011-ci il 90 milyon, 2012-ci il 70 milyon, 2013-cü il - 70 mil-

altına düşən torpaq və digər obyektlərin özgeninkləşdirilməsi: 2010-cu il - 59 milyon, 2011-ci il - 93 milyon, 2012-ci il - 80 milyon, 2013-cü il - 40 milyon manat.

8. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərəhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisi: 2010-cu il - 2 milyon 500 min, 2011-ci il - 90 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il 20 milyon manat.

9. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması: 2009-cu il - 70 milyon, 2010-cu il - 180 milyon, 2011-ci il - 120 milyon, 2012-ci il 3 milyon 837 min 900 manat, 2014-cü il 70 milyon manat.

10. Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması: 2011-ci il - 25 milyon, 2012-ci il - 100 mil-

yon, 2011-ci il - 15 milyon manat.

3. "Bakı dairəvi avtomobil yolunun tikintisi" layihəsində Azərbaycan tərəfinin payı (21,5 km): 2005-ci il 1 milyon 773 min, 2006-cı il - 2 milyon 218 min, 2007-ci il - 12 milyon, 2008-ci il - 26 milyon 140 min, 2009-cu il - 45 milyon 600 min, 2010-cu il - 13 milyon 840 min,

yon, 2014-cü il - 15 milyon manat.

6. İsmayilli-Lahıc avtomobil yolunun əsaslı təmiri (19 km): 2008-ci il 3 milyon, 2009-cu il 2 milyon, 2010-cu il 2 milyon, 2011-ci il 3 milyon, 2012-ci il 4 milyon, 2013-cü il 5 milyon, 2014-cü il 2.5 milyon manat.

7. «Bilgəh-Novxanı-Sumqayıt» yolunun tikintisi və tikinti

yon, 2013-cü il - 42 milyon, 145.5 milyon manat.

11. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması:

2008-ci il - 26 milyon, 2010-cu il - 10 milyon, 2011-ci il - 37 milyon, 2012-ci il - 23 milyon.

□ Xəbər xidməti

Həbsdə olan sabiq nazirin atası vəfat etdi

Nicat Quliyevi vaxtilə yüksək vəzifədə işləmiş atasının hüsrünə buraxacaqlarmı?

Həbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin atası 84 yaşlı Əmir Quliyev vəfat edib. Ə.Quliyev ağır xəstə idi və həyatının son günlərini stasionar müalicədə keçirib.


Lakin N.Quliyevin vəkili N.Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstan gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N.Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib.

Ona qarşı dövlət çevrilişinə cəhdə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talibovla qohumu ilə ailə həyatı qurduğu iddia olunur.



N.Quliyevin V.Talibovla xalaoğlu olduğunu iddia edir. V.Talibova yaxın KİV-lər isə bu xəbəri qismən təsdiqləyir. Həmin mənbələrin məlumatlarında deyilir ki, hər iki şəxs doğrudan da Şərur rayonunun Aralıq kəndindəndir. Nicat Quliyevin atası Əmir Quliyev Yevlaxda işləyib, ancaq o iddia edildiyi kimi heç vaxt DTK-da çalışmayıb. Əmir Quliyev həmin rayonda pambıq zavodunun direktoru olub. Vasif Talibovla qohumluğa gəlinə, Ali Məclis sədrini dayısı oğlunun Nicat Quliyevin qohumu ilə ailə həyatı qurduğu iddia olunur.

□ Xəbər xidməti



Qərb Minskde "Normand formatı" çərçivəsində, Ukrayna böhranının həlli istiqamətində diplomatiya alanında da Rusiyaya öz gücünü göstərdi. 17 saatlıq danışıqlardan sonra problemi kritik fazadan çıxarmağa yönəlmiş çox mühüm anlaşma əldə edildi. Doğrudur, hələlik anlaşma-öhdəliklərin yerinə yetirilməsi qarşısındakı günlərdə və həftələrdə zamanın sərt sınağından çıxmalıdır. Ancaq fakt-faktlığında qalır ki, Qərb siyasi iradə, əzm ortaya qoyduqda Rusiya kimi davakar supergücü belə geri çəkilməyə vadar edə bilər.



Ümid etmək qalır ki, Ukrayna böhranını pis-yaxşı yoluna qoyan Qərb Dağlıq Qarabağ probleminə heç olmasa, bundan sonra daha böyük diqqət ayracaq. Təki bu diqqət səmimi və ikili standart yanaşmasından uzaq olsun. Əks halda, müharibəyə meyilli təhlükəli status-kvo bütöv bir regionu təhdid altında saxlamaqda davam edəcək. Bu xüsusda ABŞ-dakı Kornegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vaalın fikirləri də maraqlıdır (Axar.az). O, bu il cəbhənin təmas xəttində vəziyyətin əvvəlki illərdən daha təhlükəli olduğunu bildirdi: "Azərbaycanlılar və ermənilərin təmas xəttində bir-birinə qarşı təhdidlərə baxmayaraq, hələ tərəflərdən heç biri daha dərinə getmək istəyini göstərməyib. Bu il siqnallar daha narahat-

dici olub. Yanvar ayı adətən cəbhənin təmas xətti üçün adətən daha sakit keçir. Lakin bu il təmas xəttində rəsmi məlumatlara görə, 12 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Azərbaycan məğlub tərəfdir və onun yenidən özünün torpaqlarını geri qaytarmaq üçün daha böyük stimulu var. Əgər bu konflikt yenidən nə zamansa qızırsa, o, Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibəyə çevriləcək". Tomas de Vaala görə, Azərbaycan əvvəlki 10 illə müqayisədə daha güclü ölkədir: "Lakin Ermənistan da zamanla Bakıya, dünyaya və öz xalqına göstərir ki, onlar hərbi baxımdan heç də zəif deyillər. Bütün bunlar Qarabağ ətrafındakı situasiyanı Ukrayna hadisələri və tutqun geosiyasi konteksti nəzərə almadan belə daha təhlükəli edir. Təcili

Minsk prosesini işə düşdü, bəs Minsk Qrupu?

Diplomatik alanda Rusiyaya güc gələn Qərbin aparıcı dövlətləri işğalçı Ermənistanla münasibətdə buna qat-qat asan nail olub, Qarabağ problemini ölü nöqtədən tərpedə bilirlər; **Putinin köməkçisi: "Məsələnin bircə həll yolu var - Azərbaycan və Ermənistan Avrasiya İttifaqına qoşulsun..."**

olaraq problemə nəzər yetirib yaza və uzun, isti, potensial təhlükə olan yaza qədər bölgədə yaranmış gərgin situasiyanı zəiflətmək lazımdır".

Gərginliyi azaltmağın yolu isə ilk növbədə işğalçı tərəfə Qərbin təsir və təzyiqlərindən keçir. Məsələ də ondadır ki, Rusiya Ukrayna məsələsində birbaşa tərəfdir. Deməli, Qarabağ probleminin həllində ABŞ və Avropanın siyasi iradəsi və qətiyyəti qat-qat tez və daha

nədək ləğv etməməsidir. Eyni yanaşmanı ATƏT-in Minsk Qrupu həmsədrələrinin münaqişə tərəflərinə ünvanlı son bəyanatından sezmək çətin deyil.

Söz düşmüşkən, artıq çoxdan qeyri-rəsmi turist statusu qazanmış Minsk Qrupunun həmsədrələri gələn həftə regiona səfər edəcəklər. Xatırladaq ki, bir neçə gün öncə həmsədrələr Münhendə baş tutan son görüşdə danışıqların gücləndirilmiş prosesinə başlayacaqlarını açıqlamışdılar. Həmsədrələrin ortaq bəyanatında deyilir ki, bu proseslə konfliktin sülh yolu ilə həllinə

nail olmaq olar. "Biz tərəfləri israrla dərhal bu prosesə başlamaya üçün siyasi iradə göstərməyə çağırırıq", - deyərək qeyd olunur. Ancaq ötən 22 ilin acı danışıqlar təcrübəsi göstərir ki, bu növbətçi çağırışlarla Qarabağ düyünü heç vaxt açıla bilməz. Açılması üçün öncəliklə Qərbin Qarabağa, Ermənistanla və Azərbaycana münasibətdə ikili standart siyasətinə son verilməlidir.

Qalır Rusiya. Rusiya da Qarabağ probleminin yalnız bircə həll yolunu bilir: rəsmi Moskvaya görə, konflikt müstəsna olaraq Azərbaycan və Ermənistanın Kremlin patronajlığı ilə yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olacağı təqdirdə mümkündür. Yeni köhnə SSRİ variantı.

Bunu prezident Vladimir Putinin köməkçisi Sergey Glazyov bu günlərdə "Vestnik Kavkaza" dergisinə açıqlamasında bir daha belə dilə gətirib. Sitat: "Mən düşünürəm ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilk qarışıqdır. Bütün regional konfliktlərin həlli üsulu üç Cənubi Qafqaz respublikasının - Gürcüstan, Azərbaycan və Ermənistanın bu ittifqda təmsilçiliyi ilə bağlıdır. Əgər bizim vahid iqtisadi məkanımız olsa, o zaman heç bir sərhəd olmayacaq və dezintegrasiya problemləri də aradan qalxacaq. O cümlədən Dağlıq Qarabağ problemi yoluna qoyulacaq, ona görə ki, malların və insanların yerdəyişməsinə mane olan sərhədlər götürülmüş olacaq. Bu mənada mənim fikrimcə, üç Güney Qafqaz ölkəsinin Avrasiya İqtisadi Birliyinə qoşulmadan regionda bu gün mövcud olan problemlərin heç biri həllini tapmayacaq. Yalnız biz hamılıqla, bir yerdə münaqişələri, ziddiyyətləri aradan apara biləcək ortaq meydança yarada bilərik".

Təbii ki, Putinin köməkçisi köhnə SSRİ qiyafəsində bir qurumun yaradılmasını nəzərdə tutur. Ancaq biz hamımız bu yolu bir dəfə keçmişik. Bu yol problemlərin, o sırada Qarabağ ixtilafının həlli yox, ən yaxşı halda dondurulması yoludur.



Tomas de Vaal: "Azərbaycan əvvəlki 10 illə müqayisədə qat-qat güclü ölkədir..."

real nəticələrə gətirə bilər. Çünki bir var, Rusiya çapında dövlət təzyiqlər edib onu yola gətirərsən, bir də var Ermənistan kimi cırdan ölkəyə. Yeter ki, işğalçı barmaq göstərsin və Ermənistanla işğalçı Rusiya kimi davranılsın.

Deyə bilər ki, Ermənistanın ipi Kremlin əlindədir. Düzdür, ancaq o da acı gerçəkdir ki, indiyədək işğalçı ölkə həm də Qərbin ona və Dağlıq Qarabağdakı separatçı rejimə xəlif istiliyi, lütfkarlığı və hətta qucaq açması, onu əzizləməsi hesabına özünü sərbəst, cəzasız və azğın aparır, kompromisləri yaxına buraxmır.

Əmin ola bilərsiniz ki, Qərb Rusiyaya tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyalarının cəmi 10 faizini Ermənistanla tətbiq eləsə, Qərb onun və separatçı rejimin maliyyə kəməllərini bağlasa, beynəlxalq maliyyə və kredit bazarlarına girişini qapatsa, ermənilərə nəinki Rusiya, heç fələk də kömək edə bilməz.

Əfsuslar olsun ki, bunun əksini - təcavüzə məruz qalanla təcavüzkarə bərabər münasibətin şahidiyik. Bunun ən parlaq təsdiqlərindən biri də ABŞ-ın "Azadlığı Müdafiə Aktı"na Azərbaycanla bağlı elədiyi 907-ci düzəlişi" bu gü-

Türkiyə baş nazirindən ilginclik sərəhdə açıqlaması

Əhməd Davudoğlu: "Ermənistanla sərəhdə açma bilərdik, əgər Azərbaycanın bircə rayonundan çəkilsəydi..."



"Ermənistan Azərbaycanın bircə rayonundan çəkilsəydi, sərhədləri açma bilərdik. Ancaq olmadı". Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ötən gün ölkədəki qeyri-müəssəlman azlıqların liderləri ilə görüşü zamanı deyib. Görüşdən sonra şam yeməyi 4 saat davam edib və bu müddətdə nazir bəzi məsələlərə daha ətraflı aydınlıq gətirib.

Sərhədlərin açılması məsələsinə gəldikdə isə Davudoğlu deyib ki, Ərbil Bağdaddan daha zəngindir. Çünki Türkiyə ilə birbaşa iqtisadi əlaqələri var. "İrəvan da belə bir addım atsa, Türkiyəni Ermənistanı uçurdu. Yunanıstan və Ermənistan bəzən "Türkiyə gücsüz bir vəziyyətə düşdüüyü zaman bizim dediklərimizi qəbul edəcək" gözləntisi içərisindədir. Amma görürlər ki, Türkiyə onların gözlədiyi vəziyyətə düşmür, düşməyəcək də".

Türkiyə Ermənistan münasibətlərindən, qondarma soyqırımın 100 illiyindən danışan baş nazir daha sonra bildirdi: "Ermənilərin yaşadığı ağrıyı hiss edirik. Biz erməni diasporuna da düşmən gözü ilə baxmırıq".

Əhməd Davudoğlu ermənilərin Çanaqqala savaşı üçün 100 illiyi ilə bağlı tədbirə dəvət edilməsinə də aydınlıq gətirib. O, deyib ki, Türkiyə bunu adətən martın 18-i tarixlərində anıb. Amma qarşı tərəf bunu 24 martda anırdı: "Biz 100-cü ili birlikdə anma üçün bu tarixi seçdik".

Baş nazir Doğu Perinçekin "soyqırım"ı inkar məhkəməsi barədə fikirlərini də açıqlayıb. O, deyib ki, Türkiyə düşüncələrinin azad olmasını istəyir. "Məsələ, bir erməni Türkiyəyə gəlib "soyqırım oldu", hər hansı başqa bir şəxs də dünyanın başqa bir ucunda "soyqırım olmadı" deyər bilməlidir. Yoxsa, Doğu Perinçek bildiyiniz kimi, bizim yan-yana ola biləcəyimiz insan deyil. Bu məsələyə düşüncə azadlığı istiqamətindən baxırıq".

Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlər zamanı aktual məsələlərdən, xüsusilə də 12 fevralda Bakıda keçirilən iqtidar-müxalifət partiyalarının birgə görüşündən danışıldı.

Öncə deputat Siyavuş Novruzov dialoq mövzusunda bəhs etdi. Bu görüşün cəmiyyətdə müsbət qarşılandığını deyən YAP-çı deputat qeyd etdi ki, belə təmaslar ölkədə demokratiyanın inkişafına, bu sahədə partiyaların oynayacağı rola da öz müsbət təsirini göstərəcək: "Ancaq bu gün bəzi qüvvələr ölkənin daxili siyasi sabitliyinə zərbə vurma vurmağa çalışırlar. Təəssüf ki, bəzi partiyalar həm legitimlikləri olmadıqlarına görə ayrı-ayrı qüvvələrin maraqlarını həyata keçirirlər. Bu partiyaların məlumat orqanları bu görüşlərin üzərinə kölgə salmaq istəyirlər".

Onun sözlərinə görə, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümummilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər: "Buna baxmayaraq, Azərbaycanın siyasi partiyaları bir yerə toplanaraq, ümummilli məsələlərlə bağlı ümumi müzakirələrə aparmağı bacarırlar. Bu, çox müsbət addımdır".

Zahid Oruc idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son günlər ölkə başçısının apardığı islahatları müsbət qiymətləndirdi və bu cür islahatların davamlı olacağına inandığını da bildirdi: "Hesab edirəm ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, həmçinin Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar".

Spiker isə deputata replika ilə cavab verdi. "Siz həm deyərsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüzü həmin işlər burada müəyyənləşdirirsiniz".

Qüdrət Həsənzadə qarşıdan Xocalı faciəsinin ildönümünün gəldiyini vurğuladı, soyqırım qurbanlarına və Qarabağ şəhidlərinə Allahdan rəhmət dilədi. Deputat qeyd etdi ki, bu yaxınlarda Münhendə keçirilən konfransda prezident İlham Əliyev erməniləri, onların havadarlarını və Minsk Qrupunu işfə edən möhtəşəm çıxış etdi: "Bu çıxış Azərbaycan xalqının hissələrini müəyyən qədər sakitləşdirdi. Xarici ölkələrdəki diplomatik korpuslara və beynəlxalq təşkilatlardakı nümayəndəliklərə bununla bağlı göstəriş verilməlidir ki, Xocalı faciəsi ərəfəsində müvafiq tədbirlər keçirsinlər, qoyulan məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar".

Parlament rəhbərliyi qarşısında Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə bağlı məsələ qaldırmaq istədiyini deyən Q.Həsənzadə bildirdi ki, səfirlər zamanı bəzi səfirlər öz narahatçılıqlarını diqqətə çatdırırlar: "Hazırda səfirlərin rəsmi məzəsi 500 manata yaxındır. Qalan vəsait isə onlara ezamiyyət və digər xərclər üçün verilir. Buna görə də onlar pensiyaya çıxanda çox cüzi, yəni 250-300 manat pensiya alacaqlar. Bu da onları çox ciddi narahat edir və bunun üçün yollar tapma-

lıyq. Bu gün ölkəni xaricdə təmsil edən bu şəxslər sabah ölkəyə qayıdanda, normal həyatlarını davam etdirmək üçün normal maaş ala bilsinlər". Sonuncu iqtidar-müxalifət görüşünə toxunan deputat vurğuladı ki, xarici dövlətlərin oyuncağına çevrilmiş bəzi siyasi qüvvələr yenə də bu tədbirə kölgə salmağa cəhd göstər-

ki, neqativ hadisələrlə bağlı Azərbaycana qarşı diskriminasiya siyasəti yürütsünlər". Deputat görüşün məntiqi davamı kimi bəzi addımların atılmasını zəruri saydı. Xüsusilə də xəstə məbuslarla bağlı qərarlara çağırıldı. O, ilk növbədə məhkəmə dönməndə İntiqam Əliyevlə bağlı həbs qətimkan tədbirinin ev dus-

kən Azərbaycan qazının əhəmiyyətini əcnəbilərə izah etməyə çalışdı. Dedi ki, Azərbaycan qazı Azərbaycanla yanaşı, Avropaya da lazımdır.

Qənirə Paşayeva mülki vətəndaşların evlərinin atəşə tutulması, yandırılması, mülki vətəndaşın evinin içində yaralanması-na Bakıdakı beynəlxalq qurumla-

salınmasını istədi: "Hətta qəbiristanlıqlar narkomanların, içki aludələrin, bomjların məskəninə çevrilib". Deputat qəbiristanlıqlardakı vəziyyətin köklü vəziyyətdə dəyişməsi üçün maliyyə imkanlarını araşdırmağa çağırıldı: "Bu gün Bakı qəbiristanlıqları insan ruhunun rahatlığı tapdığı yer yox, xəcalət yeridir".

liyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib".

V.Zahirov qeyd etdi ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: "Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. eyni zamanda bələdiyyə-

Deputatdan Penitensiar Xidmət rəisinə xəbərdarlıq

İqbal Ağazadə: "Mədət Quliyev çıxışına diqqət etsin, əks təqdirdə gələn dəfə mən çıxış edəcəyəm"

dilər: "Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Həsab edirəm ki, bu görüş çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndələri də bildirdilər ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Onlar imkan verməlidirlər ki, ayrı-ayrı ölkələr tərəfindən idarə olunsunlar".

Spiker isə bu fikirlərə reaksiya verərək dedi ki, əslində o partiyalar kölgə altında yox, kök altında olduğuna görə dialoqda iştirak etməyiblər.

Fərəc Quliyev şəhid ailələrində tək övladların hərbi xidmətə aparılmamasını təklif etdi.

Deputat "Yeni Günəşli"də bir mənzilin bir neçə nəfərə satıldığını dedi, müvafiq orqanların bu məsələləri araşdırmaq üçün komissiya yaratmağa çağırıldı.

Fazil Mustafa siyasi partiyalarla dialoq aparılması istiqamətində ölkə başçısının təşəbbüsünü yüksək qiymətləndirdi. Dialoq siyasi mədəniyyət nümunəsi adlandırıldı. "Kimlərsə iştirak etməyibsə, onlar çox böyük siyasi, taktiki səhvə yol veriblər" dedi. F.Mustafa Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı türklərinin haqlarının müdafiəçisi olduğunu vurğuladı və Bakını ciddi addımlara çağırdı: "Bu, çox ciddi siyasi məsələdir. Həmişə dostluq çağırışları edən Azərbaycan vətəndaşının, siyasi fəalın hüquqlarının məhdudlaşdırılmasına Azərbaycan dövləti çox ciddi reaksiya verməlidir".

Deputat soydaşlar haqqında qanun məsələsinə də qayıtdı, dedi ki, Gürcüstanda belə bir qanun qəbul olunub, biz də bu istiqamətdə addım atmalıyıq": Gürcüstandakı insanlarımızı əcnəbi statusundan çıxarıb soydaş statusuna gətirməliyik".

İqbal Ağazadə də siyasi partiyalarla görüşü müsbət dəyərləndirdi. "Siyasi partiyaların hakimiyyət təmsilçiləri ilə bir masa ətrafında məsələləri müzakirə etməsi müsbət addımdır və təqdir olunmalıdır. Azərbaycanın bütün problemləri masa arxasında çözümləndirilməlidir. İmkan verməməliyik



İqtidar və müxalifət arasındakı son görüş parlamentdə müzakirəyə çıxarıldı

taqlığı ilə dəyişdirilməsini təklif etdi və parlament rəhbərinə müraciət edib spikeri öz imkanlarından istifadə etməyə çağırıldı.

İ.Ağazadə dedi ki, penitensiar sistemlə bağlı ötən iclasdakı çıxışına Penitensiar Xidmət rəhbərliyindən və bəzi deputatlarından aşağılayıcı reaksiyalar gəlib. **Deputat sət xəbərdarlıq etdi:** "Xahiş edirəm bəzi deputatlar, həmçinin Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev çıxışına diqqət etsin. Əks təqdirdə gələn dəfə mən çıxış edəcəyəm".

Vahid Əhmədov ölkə prezidentinin Cənub Qaz Dəhlizi layihəsi əsasında Türkiyə üzərindən Avropaya nəql edilməsi barədə mövqeyini xatırladı. Ancaq qeyd etdi ki, son vaxtlar bu layihəyə ciddi problem yaratmaq istəyirlər. Eyni zamanda Yunanistanın energetika nazirinin qazın qiyməti və nəqli ilə bağlı iddialar irəli sürdüyünü xatırladı: "Bunlar hamısı bir ipin iki ucudur. Müəyyən təzyiqlər göstərmək istəyirlər ki, Azərbaycan maksimum gec öz qazını Avropa bazarına çıxarsın. Amma cənab prezident çevik siyasəti ilə buna qarşı ciddi addım atdı". V.Əhmədov dedi ki, Azərbaycan qazının Avropaya ixracı Azərbaycanın müstəqilliyinin qarantıdır. Ona görə də deputatlara müraciətlər onları Avropada olar-

ın ofislərinin reaksiya verməsinə etiraz etdi. Mən onlara səslənmək istəyirəm ki, siz imkan olanda gedin görün Ermənistan hansı cinayətlərə əl atır, mülki vətəndaşlarımıza qarşı necə insanlıqdan kənar hərəkətlər etdiyinə şahid olun.

Q.Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışdı. Bildirdi ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi silahlarla hədəfə alıb, bir dinc sakin yaralanıb, həmçinin Avropanın müvafiq dövlət qurumlarına müraciətlə bildirdi ki, Tovuzda ön cəbhədə çox yaxın yerləşən ailələr, yaralanmış insanlar xahiş edirlər ki, tikilən qoruyucu bütün evləri əhatə etsin. O, Əlibəyli kəndlərdə sığınacaq tikilməsi və Ermənistanın atəşkəsi qəfil pozması zamanı ən öndə yaşayan insanların təhlükəsizliyi üçün bunu vacibliyini bildirdi. Xanim deputat da dostluq qrupu olaraq Zəlimxan Məmmədli ilə bağlı müraciət etdiyini dedi. Ümid etdi ki, bu problem müsbət həll olunacaq.

Elmira Axundova Bakıdakı qəbiristanlıqların yiyəsiz olduğunu, oradakı vəziyyətin nizamla-

yələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməsinə görə inzibati xətlər məəcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət işə baxılmaqdadır".

Söz alan deputat Elton Məmmədov nazir müavininin fikirlərinə düzəliş etdi. Bildirdi ki, məruzədə Ucar bələdiyyəsi sədrinin həbs olunduğu barədə məlumat doğru deyil. Deputat dedi ki, bir gün öncə Ucarda qəbul keçirən zaman məhkəmə sədrindən bu barədə soruşub. Ancaq ona deyilib ki, bələdiyyə sədri həbs olunmayıb, sadəcə 200 manat cərimələnib.

Məruzə ətrafında çıxış edən deputat Elmira Axundova Azərbaycanda bələdiyyələrin sayının çox olduğuna diqqət çəkdi. Əhali Azərbaycanın qat-qat çox olan Türkiyədəki bələdiyyələrin sayı ilə müqayisədə ölkəmizdəki bələdiyyələrin çox olduğunu deyən deputat onların sayının 500-600-dək azaldılmasını təklif etdi.

Elmira Axundovanın çıxışına münasibət bildiren deputat Siyavuş Novruzov isə dedi ki, Türkiyədə sistem fərqlidir: "Orada daha çox böyükdə bələdiyyə var. Kəndlərdə isə muxtarlar deyilən şəxs var və o da bələdiyyə üzvüdür. Bunu hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Bizdə bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübse, necə sata bilirlər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedicə sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır: "Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazir-

Bunu isə ədliyyə nazirinin müavini, II dərəcəli ədliyyə müşaviri Vilayət Zahirov parlament bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən dedi. Nazir müavinin sözlərinə görə, verilən təkliflər əsasında müvafiq bələdiyyələr üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib".

Çingiz Qənizadə bələdiyyələri öz fəaliyyətlərinə daha diqqətlə yanaşmağa çağırıldı. Eyni zamanda bələdiyyələrə iş üzrə mərkəzin fəaliyyətinə müsbət qiymət verdi.

Müzakirələrdən sonra məruzə qəbul edildi. Deputatlar bir sıra qanunlara əlavə və dəyişiklikləri də təsdiqlədilər.

□ **Elsad PAŞASOY**

Gözəllik ondur, doqquzu.. estetik əməliyyat?

Azərbaycanda bu yolla gözəl görünmək istəyənlərin sayı artıb; **tibbi ekspert:** "Xarici ölkələrdə belə əməliyyatlardan öncə psixoloqla məsləhətləşirlər..."



Tarixən qadınlar gözəlləşmək və gənc görünü bilmək üçün müxtəlif üsullara əl atıblar. Məsələn, XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatle gənc qalmaq üçün qızıl tozunu suya qatıb içirmiş. O, öldükdən sonra sümüklərini müayinə edən alimlər qeyri-adi halla qarşılaşıblar. Onun sümüklərində qızıl normadan 250 dəfə artıq olub. Lakin bu yolla o, istəyinə nail olub, 60 yaşında üzündə heç bir qırışı olmayıb...

Ümumiyyətlə, plastik cərrahiyyənin ilk işləri eramızdan əvvəl gedib çıxır. Təxminən 3 min əvvəl qədim Misirdə xüsusi bacarıqlı insanlar varmış ki, onlar dovşandodağın "düzəldilməsi", əzilmiş burunun yenidən bərpasını həyata keçirirmişlər. Hindistanda da Susita adlı həkim ilk plastik burun əməliyyatını edib. O qopmuş burunu yenidən üzə

birleştirməyi bacarıb. VII əsrdə İsgəndəriyyədə həkim Paulos isə süd vəzisinin kiçildilməsi əməliyyatını (indiki liposaksiyaya bənzər) həyata keçirib. Ötən əsrin ortalarında isə ilk sınaq protesi deyilən silikondan istifadəni isə amerikalı cərrah reallaşdırıb. 1961-ci ildən silikonlar geniş istifadə olunmağa başlayıb, eyni zamanda fəsadların da artması

dadır ki, ABS, Fransa kimi aparıcı ölkələrdə insan bədəninin inyeksiya yolu ilə silikonlaşdırılması qanunla qadağan ediləndə, bu proses sürətlə inkişaf etdirilir. Sözün əsl mənasında silikonlaşdırma, plastik cərrahiyyənin günümüzdə uğurlu və gözəl nümunələrini görmək mümkündür.

Azərbaycanda da estetik əməliyyatlara meyli edənlərin sayı artıb. Bir vaxtlar sənəçilər arasında dəbdə olan plastik əməliyyatlar, indi sadəcə vətəndaşların daha çox marağındadır. Küçədə eyni burun, dodaq, yanaqlı qızlar və oğlanlar görmək adi hal alıb. Ancaq çoxsaylı cərrahi müdaxiləyə məruz qalan xanımlar var ki, gözəl olmaq əvəzinə donuq baxışlara sahib olublar. Üz dərisini çəkdiren xanımlarda isə adətən mimik işarələr olmur. Nəticədə, donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki, bu da ətrafdakılara xoş təsir bağışlamır. Hazırda Azərbaycanda əksəriyyət klinikalarında estetik əməliyyatlar həyata keçirilir. Biz də paytaxtda plastik müdaxilənin harada və neçəyə başa gəlməsi ilə bağlı araşdırma apardıq.

Xətai Estetik Klinikasında saçı əkilməsi 500 manatdan yuxarıdır. Əməliyyat qiyməti vəziyyətdən asılı olaraq 500 manatdan başlayaraq yüksəlir. Ümumilikdə isə estetik əməliyyat edilən klinikalarda qiymətlər təxminən oxşardır. Göz ətrafında qırışları gərdirmək üçün tələb olunan məbləğ 800-1000 manat, bədənədən artıq yağların götürülməsi xanımlara azı 1500



Təbrik
Bala Şakir "Yeni Müsavat"ın sevilməlidir. Dərindən çıxan kimi redaksiyaya qaçır. Deyəsən, jurnalist olmaq istəyir. Bu gün Şakirin 10 yaş tamam olur. "Yeni Müsavat" ailəsi olaraq Şakiri təbrik edir, ona xoşbəxt günlər arzulayırıq. Allah gələcəyini xoşbəxt eləsin. Vətənə layiq övlad olsun!

manata başa gəlir. Süd vəzisinə silikon qoydurmanın qiyməti 2 min manatdan az deyil. Dodaqlarının həcmindən razı qalmayanlar vurulan gəlin təbii və ya süni olması, həmçinin miqdarda görə ödəniş edirlər. Maddənin süni olmasını istəyənlər qramına görə 50 manat, təbiiyə üstünlük verənlər isə 250 manat ödəniş etməlidirlər. Əlbəttə, bu tam dəqiq qiymətlər deyil. Həkimin yerli və ya xarici olması, onun baxışından sonra qiymətdə artım ola bilər. Burun çəpəri ayrılığı və plastik əməliyyatı 1000-1500 manata qədər artır.

Onu da qeyd edək ki, bu tip əməliyyatlar çox vaxt yaxşı qurtarmır. Ümumiyyətlə, bədənin hansı hissəsində aparılmasından asılı olmayaraq, hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərli. "Gözəllik qurban tələb edir" deyib, qadınlar öz sağlamlıqlarını gözəl görünməyə və fərqlənməyə qurban verirlər. Plastik cərrahlar öz xəstələrinə əməliyyatdan sağ çıxacağına belə zəmanət vermirlər. Çünki ağır plastik əməliyyatlar bəzən insan ölümünə də səbəb olur. Uşaq yaşlarında sarılıq keçirənlər, şəkərli diabet daşıyıcıları, vəzəli xəstələrə tibbin bu sahəsindən istifadə etmək qadağandır.

□ Günel MANAFLI

Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meylin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vazidə düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi və sızanaqlar
- * Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra
Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com
"doktor Vaiz Səmədov".

Əyləncəli, sürətli, asan!

Speak English

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dinləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən son dərəcə qədər ingiliscə danışmaq!
- ✓ Sözləri əzbəzləməklə deyil onları istifadə edərək öyrənmək!
- ✓ Danışaraq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Əla tələffüz və gürvəni danışmaq
- ✓ Real ingiliscə söhbətlər

BLONJUS english EXPLOSION

İstədiyiniz kursunuzu, təqdimatından müddətində HƏDİYYƏT əldə edə bilərsiniz!

Bakı şəhəri, Bünyat Sərdarov küç. 2, ev 2.
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63
(Çəpəri Şəhər metrosu, İran səfirliyinin yanındadır)

Dünyaca məşhur olan Qırğızistan balı və müalicəvi bal məhsulları Azərbaycanda

- An südü
- Möhtəşəm ağ bal
- İssık-Kul balı
- Esmarset balı
- Çask balı
- Karkıra balı və s.

Ünvan: Bakı şəhəri, Neftçi Qurban küçəsi 119
Tel: (012) 491-23-82; (051) 922-15-71

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Ertis" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks hələqə qoyulması.

SƏLİMOV FƏRMAN
Tel: (055) 776-70-34

Başağılığı

Vahid Əhmədov Sabir Rüstəmxanlıya əzizi Könül Rüstəmxanlının faciəli vəfatından kədərli olduğunu bildirir, dərin hüznə başsağılığı verir.



"Azərbayq"ın sabiq prezidenti məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbayq" Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zəmində olan Ə.Mustafayev məhkəmə zalında həbs edilib. Qeyd edək ki, Ə.Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məlumatla görə, Ə. Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

Elan

Jeleznovodsk şəhəri, stansiya Beştav, Qlinki-15 ünvanında ikimərtəbəli binanın 1-ci mərtəbəsində tam təmirli, 2 otaqlı mənzil, kombi sistemi ilə təchiz olunub, avadanlıqları ilə birlikdə Bakı şəhərinin istənilən yerində mənzillə dəyişdirilir.
Əlaqə nömrəsi: +99283706928



Osman Gündüz



Ələsgər Məmmədli

“Elektron hökumət”

neçə işləyir?

Ələsgər Məmmədli: “Bu proses 2013-cü ildə yekunlaşmalı idi, ancaq hələ də başa çatmayıb”

Bir zamanlar həm mətbuatda, həm də ictimai sektorda dəbdə olan “elektron hökumət” ifadəsi demək olar ki, unudulub. Bir neçə il öncə hamı çox böyük həvəslə mərkəzi və yerli icra orqanlarının həyata keçirdiyi xidmətlərin onlayn versiyasının yaradılacağı və artıq evdən çıxmada bir çox problemləri “elektron hökumət”lə həll edəcəyini gözləyirdi. Gözlənilən vaxt gəldi və keçdi. Ancaq hələ də vətəndaşa lazım olan xidmətlərin internet məkanına daşınması prosesi başa çatmayıb. Düzdür, hər birimiz çox asanlıqla vergi hesabatlarımızı və kommunal borclarımızı onlayn ödəyə bilirik. Çünki bu prosesdə hökumət qazanır və bu sahənin yaxşı işləməsində maraqlıdır. Bəs, görəsən vətəndaşın sosial təminatı və ya sadə bir arayış alması üçün gərəkli olan xidməti elektron şəkildə həyata keçirmək mümkündürmü?

Bəzi dövlət qurumlarının saytına elektron şəkildə ünvanladığımız sorğunun cavabı ən yaxşı halda 1 həftədən sonra məktub şəklində poçta göndərilir. Belə olan halda, ölkə başçısının verdiyi sərəncamlar, 450 xidmətin elektron hökumət portalına daşınması nə üçün baş tutmur?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, bu sahəyə ictimai nəzarət olmadığından hökumət dairələri elektron xidmətlərin həyata keçirilməsində maraqlı deyillər: “Elektron hökumətdən danışarkən ilk növbədə elektron xidmət və informasiya açıqlığı məsələsini ayırmaq lazımdır. QHT sektoru düşüdü vəziyyətə görə, bu il dövlət qurumlarının internet saytlarının monitorinqini keçirə bilmədilər. Hökumət ictimai nəzarət olmadığı zaman geriləmə müşahidə olunur. Əslində, bu

prosesə Ombudsman nəzarət etməlidir. Ancaq Ombudsman aparatı bir neçə dəfə elan etdi ki, onlara bu sahədə ştat ayrılmayıb və bu səbəbdən elektron hökumət saytlarını monitorinq etməkdən imtina etdilər. Faktiki olaraq iki ildir ki, Ombudsman aparatı bu istiqamətdə heç bir iş görməyib. Beləliklə də dövlət qurumları öz üzərinə düşən vəzifələri yerinə yetirmək daha əvvəl mövcud olanları da daraltmaqla məşğuldurlar. Məsələn, Ədliyyə Nazirliyinin e-qanun.az saytından axtarış sistemi faktiki olaraq istifadəsi mümkün olmayan hala gətirilib. “Azərenerji” ASC-nin saytında informasiya sorğusu və ya ərizə göndərilməsi üçün imkan yoxdur. Energetika Nazirliyinin saytında vətəndaşın elektron müraciət edə bilməsi üçün heç bir imkan yoxdur. Bu kimi hallar insanları çox narahat edir”.

Ekspertin sözlərinə görə, hökumətin göstərdiyi xidmətlərin çox sürətlə elektron mühitə daşınması əvəzinə, elementar informasiyanın belə normal şəkildə təqdim olunmaması orada xidmətin keyfiyyətini də şübhə altına salır: “Bu baxımdan dövlət qurumları qanundan doğan vəzifələrinin məsuliyyətini dərk edərək bu məsələləri qısa zamanda həyata keçirməyə borcludurlar. Xüsusilə mərkəzi icra hakimiyyəti orqanları və onların informasiya verməklə, xidmət göstərməklə mükəlləf olan digər yerli qurumlarının üzərinə çox iş düşür. Burada Ombudsmanın da vəzifəsi mövcud problemləri dövlət qurumlarının diqqətinə çatdırmaqdır. Elektron hökumətə keçid çox yaxşı bir proyektir və mən düşünürəm ki, bu insan resurslarına qənaət, zamana qənaət və xidmətin keyfiyyəti baxımından ənənəvi xidmətdən daha üstündür. İnsanlar elektron xidmətdən istifadə etməklə zamanına qənaət etmiş olur. Ancaq bu sistemli iş tələb edir. Elektron hökumət sadəcə

bir sayt yaradıb orada xidmət bölməsi açmaqla deyil. Hər hansı dövlət qurumunun saytında vətəndaşla əks əlaqə təmin olunmalıdır. Ölkədə bununla bağlı həm prezidentin çoxsaylı sərəncam və qərarları var, qanunvericilik də elektron hökumətin yaradılmasını tələb edir. Dövlət qurumları nəzarətsizlikdən doğan rahatlıqdan imtina etməlidirlər, ictimai qurumların da

Ə.Məmmədlinin sözlərinə görə, elektron hökumətin yaradılması ilə bağlı proses 2013-cü ildə yekunlaşmalı idi: “Prezidentin son sərəncamında 442-dən çox xidmətin elektron hökumət portalına daşınması nəzərdə tutulurdu. Ancaq bunlardan bir qismi yarıçıx qalmışdı. Elektron hökumətin mövcudluğu davamlı iş tələb edir. Söhbət saytın yaradılmasından getmir. Elektron xidmətin hər

Osman Gündüz: “Həm xidmətlərin elektron formaya keçirilməsində, həm də informasiya açıqlığında inkişaf dinamikası var”

bu istiqamətdə fəaliyyəti artmalıdır. Media da elektron hökumətin yaradılması məsələsinə diqqət ayırmalıdır. Çünki, informasiyanın əldə edilməsi baxımından elektron hökumət jurnalistlərə hər kəsdən daha çox lazımdır. Lakin demək olar ki, mətbuatda bu məsələ unudulub”.

hansı bir tarixi yoxdur ki, bu müddətə yekunlaşdırıb sonra arxayın oturmaq olar. Hazırda 2015-ci ilə yaşayırıq, elektron hökumətin yaradılması üçün son tarix çoxdan bitib, ancaq xidmətin keyfiyyəti aşağı səviyyədədir. Bir neçə qurumda vəziyyət yaxşı olsa da digərlərində vəziyyət dəyişmə-

yib. Əlbəttə burada vətəndaş cəmiyyətinin düşüdü vəziyyət, maliyyə imkanlarının məhdudlaşdırılması dövlət qurumlarında da bəzi vəzifələrin gözdərdi edilməsi ilə nəticələndi”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə elektron hökumətə keçidlə bağlı prosesdə irəliləyişlərin olduğunu vurğuladı: “Bizim müşahidələrimiz göstərir ki, elektron hökumət quruculuğu istiqamətində irəliləyişlər var, əvvəlki dövrlərdə müqayisədə vəziyyət daha yaxşıdır. Hazırda açıqlanması məcburi olan informasiyaların sayta yerləşdirilməsindən daha çox xidmətlərin sayının artırılması daha çox müşahidə olunur. Biz 7 ildən çoxdur ki, dövlət qurumlarının internet resurslarının informasiya açıqlığı üzrə monitorinqlər həyata keçiririk. Monitorinqlər nəticəsində məlum olub ki, hər il 5-10% açıqlıq göstəricisi artıb. Son olaraq mərkəzi icra hakimiyyəti orqanlarında açıqlıq göstəricisi 35%-in üzərində idi. Ancaq yerli icra hakimiyyəti orqanlarında bu çox aşağı idi, 10-15% təşkil edirdi. Bu çox pis göstəricidir. Elektron xidmətlərə gəlinə, hökumət tərəfindən təsdiqlənən bir siyahı var ki, 450 xidmət elektron şəkildə həyata keçirilməlidir. 450 xidmətdən 350-dən çoxu elektron formaya keçirilib, təxminən 100 xidmət qalıb ki, məcburi formada elektron formata təqdim olunmalıdır. Tendensiya belədir ki, həm xidmətlərin elektron formaya keçirilməsində, həm də informasiya açıqlığında inkişaf dinamikası var. Ancaq bu sahəyə ictimai nəzarət gücləndirilməlidir. Biz də çalışırıq ki, monitorinqlərimizi davam etdirək”.

□ Nərgiz Lifiyeva

Bulvardakı restoranlar iflas ərəfəsində

Milli Parkın kafelərində müştəri qıtlığı hökm sürsə də soyğunçuluq da davam edir; sahibkarlar günahı yer haqlarının bahalığında görür, müştərilər isə...

Bakı bulvarında yerləşən kafelərdə iş dayanıb. Milli Park ərazisində fəaliyyət göstərən əksər restoran və kafelərdə müştəri qıtlığı yaşanır. Buna səbəb qış fəslindən əlavə, kafelərdə qiymətlərin bahalıdır ki, şəhər sakinlərini bulvardan uzaq salıb.

Kafe sahibləri yaz aylarında vəziyyətin yaxşılaşacağına ümid edirlər. Onların sözlərinə görə, gün ərzində tək-tük müştəri müraciət edir ki, bu da böhranlı vəziyyət kimi qiymətləndirilməlidir. Kafelərə nisbətən həftəsonu daha çox müştərinin olduğunu deyən obyekt sahibləri qeyd edirlər ki, hər qış mövsümündə bu çətinlik yaşanır. Amma bu il müştəri fəallığı daha da aşağı enib.

Restoran işlədənlər fikirləşirlər ki, ticarət mərkəzlərində yaranmış durğunluq, alıcılıq qabiliyyətinin aşağı düşməsi, eyni prosesin davamıdır və bulvardakı kafelərə də təsir edib. Sahibkarların dediyinə görə, qiymətlərin ucuzlaşması da yer haqlarının məbləğindən asılıdır.

Onlar özlərinə bu şəkildə bəraət qazandırır və aylıq icarə pulunun yüksək məbləğ oldu-

ğunu söyləyirlər. Kafedə şokoladla bir çaynıq çayın qiymətinin 5 manat olduğunu bildiren obyekt sahiblərinin sözlərinə görə, vətəndaşlar daha ucuz yer axtarırdı.

Məsələn, Bakının mərkəzindəki kafelərdə 3 manata bir çaynıq və şokolad sifariş etmək olar. Doğrudur, məşhur “Araz” kafesində müəbbəl çaynıq 7 manata təklif olunur, amma ətrafdakı çay evlərində daha münasib qiymətə çay içmək mümkündür.

Bulvarda isə böhranlı vəziyyətə baxmayaraq, qiymətlərin dəyişməz olaraq qalması yer puluna bənddir. Şəhər sakinləri isə eyni çay dəstgahını və yeməyi daha ucuz qiymətə paytaxtın müxtəlif məkanlarında sifariş verməyi mümkün sayır.



Dənizkənarı Bakı Bulvarı İdarəsi qiymətlərin tənzimləndiyini və vətəndaşın müraciəti üçün “qaynar xətt” xidmət göstərdiyini bəyan edir. Reallıqda isə qiymətlər həddindən bahadır və hər kafedə qiymət cədvəlində fərdi yanaşma var.

Milli Parkın ərazisi ilbəl genişləndirilsə də, vətəndaşların istirahəti üçün fəaliyyət göstərən restoranların, uşaqların əyləncəsi üçün nəzərdə tutulan attraksionların xərci də böyüyür. Hökumət kafeləri, attraksionları sahibkarların ixtiyarına buraxıb, onlar da istədiyi qiymət tarifi müəyyən edirlər. Bulvar İdarəsi hər nə qədər bu məntəqələrdə qiymətlərin tənzimlənməsinə nəzarət etdiyini tez-tez söyləyə də, hər birimiz bu ünvan baş çəkəndə başqa reallığı şahidi oluruq.

Şəhər sakini Teymur Ədilov deyir ki, Bakı bulvarında bir günlük istirahət aylıq maaşından 50 manatın xərclənməsi-

dir: “Bura bulvardır da, kasıb zümrənin də istirahəti üçün şərait yaradılmalıdır. Adi tualetdən istifadə 30 qəpikdir. Bakıda marşrutda gedib haqqı 20 qəpik olduğu dövrdə bulvar tualetində 30 qəpiklik qiymət hansı “tərəzi” ilə ölçülür, bilmirəm. Tualet xırda məsələdir. Görürsən ki, uşaqdır “şeytan çarxı”ndan istifadə etmək istəyir. O da adambaşına 5 manatdır. Əgər bir ailədən iki uşaq bu əyləncədən istifadə etsə, 10 manat edir. İş bununla bitmir. Bulvarda mürəbbəsiz, şirniyyatsız çay verilmir. İstənilən kafedə çay dəsgahı gətirilir, azı 10-12 manat alınır. Bu da elədi 20 manat. Gəmi ilə səyahət adambaşına 2 manatdır, uşaqlar üçün 1 manat nəzərdə tutulub. Yenə də iki uşaq ailə 2 manat övladları, 4 manat da özləri üçün ödəməlidir. Dəhşətdir vallah. Dünyanın ən bahalı bulvarıdır”.

□ E.SALAMOĞLU
□ Fotolar müəllifindir





MÜSAVAT

Son səhifə

N 34 (6062) 14 fevral 2015



3D dimdik hazırlanıb

Kosta-Rikada gənclərin hücumuna məruz qaldığı üçün dimdiyi qırılan quşa protez dimdik taxılacaq. Dünyada ilk dəfə olaraq hazırlanacaq olan protez dimdik 3D texnologiyası ilə hazırlanıb. Daha əvvəl də Amerikada bir qartal üçün protez dimdik hazırlanmışdı. Lakin o dimdiyin hazırlanması üçün fərqli texnologiyalardan istifadə edilmişdi.

Bu günlərdə 3D texnologiyası ilə hazırlanan dimdik quşun həyatını xilas edib. Quşun baxıcısı olan Carmen Soto quşun yaxşılaşdığını və protez dimdiyi ilə yemək yeyə bildiyini deyib.



Qadın infarktdan daha gec bərpa olunur

Amerikanın Yale Universitetində çalışan alimlər infarkt keçirən, yaşları 18 ilə 55 arasında dəyişən 2 min 397 qadın və 1175 kişi üzərində araşdırma aparıblar. Xəstəxanada müşahidə altında saxlanılan qadınların stress səviyyəsi də yoxlanılıb. Nəticədə məlum olub ki, qadınlar kişilərlə müqayisədə daha əsəbidirlər. Ona görə qadınlar infarkt keçirdikdən sonra daha gec özlərinə gəlirlər. Infarkt keçirmək ərəfəsində isə onların sinələrində olan ağrı artır və depressiyaya düşmək ehtimalları çoxalır. Infarkt riski yaşları 40-dan çox olan qadınlarda daha yüksəkdir.

"Evlər sabit olmasın"

Dünyanın məşhur dizaynerlərindən biri olan Henri Vard yumurta şəklində, üzən ev modeli hazırlayaraq hər kəsi heyrləndirib. Vardın "BMT Asia Pacific" şirkəti ilə birlikdə hazırladığı üzən ev modelləri standart və lüks olmaq üzrə iki hissəyə ayrılır. Standart üzən evlərin iki yataq otağı, balkonu, mətbəxi və vannası otağı var. Lüks evlərin isə cakuzisi, balkonu və sobası var. İki mərtəbəli evlərin uzunluğu 48 metr, eni 12 metr və ya 7 metrdir. Yumurta evlərin rahatlığı villalardan fərqlənir. Qiyməti isə 115-265 min dollar arasında dəyişir.



109 yaşlı qəhrəman

Avstraliyanın ən yaşlı adamı olaraq tanınan Alferd Date həyatının qalan hissəsini qocalar evində keçirəcək. Ölkənin məşhur qocalar evindən birində qalan Alferd hörgü hörməyi sevdiyi üçün yeni bir işə başlayıb. Qocalar evindəkilər onun bu bacarığından xəbər tutduqları zaman pinqvinlərə paltar hörməsini xahiş ediblər. 80 illik bacarığında yenidən istifadə etməyə başlayan yaşlı qadın indi yaralı pinqvinlərin üşüməməsi üçün paltarlar tikir. 2013-cü ildə başlayan kampaniyaya dünyanın hər yerindən qoşulublar və pinqvinlər üçün paltarlar tiki-lib göndərilir.

Məlumat üçün bildirik ki, son zamanlar neft tullantıları pinqvinlərə pis təsir edir. Onların tükləri bir-birinə yapışır. Bu səbəbdən onlar üşüyüb xəstələnirlər. Həm də ağırlaşdıqları üçün balıq ovlaya bilmir və ac qalırlar. Avstraliyada və Yeni Zelandiyada yaşayan pinqvinlərin nesli tükənmək üzrədir. Filippin adalarında cəmi 32 min ədəd pinqvin yaşadığı məlum olub.



Öldürən xəsislik

Milyoner iş adamının az benzin yandıran təyyarə alması həyatını itirməsinə səbəb olub. Parisdən İngiltərəyə uçarkən daha az benzin yandıran təyyarənin deposuna tək uçuşluq yanacaq dolduran milyoner iş adamı Gary Vikers sevgilisi Kay Klarke ilə birlikdə həlak olub. Təyyarənin burnu üstə yerə düşdüğü açıqlanıb. Təcrübəli pilot olan milyonçu təyyarəyə yanacaq götürmək üçün İngiltərəyə enmək istəyib. Buna səbəb İngiltərədə benzinin Fransadan 9 pens daha ucuz olması imiş. Ona görə də deposu 386 litr yanacaq tutan təyyarəyə 244 litr benzin yükləyib. Lakin benzin İngiltərədən Fransaya çatana qədər bəs etmədiyi üçün təyyarə yerə düşüb.



QOÇ - Ayın ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdən perspektivli sövdələşmələr sizi sevindirəcək. Bütəcəndə müəyyən qədər artım da mümkündür.

BUĞA - Saat 12-yə qədər uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Sonrakı müddət isə bu baxımdan səmərəli deyil. Evdə təmir aparmaq üçün bu təqvimin böyük əhəmiyyəti var.

ƏKİZLƏR - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

XƏRÇƏNG - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzdə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

ŞİR - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzdə qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

QIZ - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə isə tam ümidlə baxın.

TƏRƏZİ - Maddi problemlərinizin qabarmasından narahət olmayın. Çünki ayın ikinci yarısında bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

ƏQRƏB - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

OXATAN - Müqəddəs ziyarətgahlara getmək üçün günün ikinci yarısı münasib vaxtdır. Amma fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Çünki Ay bürcünüzdə qərar tutub.

OĞLAQ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdan daha bəşəri ideyalarla məşğul olun. Nahardan sonra qazanmaq ehtimalınız var.

SUTÖKƏN - Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

BALIQLAR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın və köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Ata körpəni sükana bağladı

Tayvanda qəribə hadisə baş verib. Ata sükana bağlanmış körpəyə maşın idarə edib. 39 yaşlı Yen Lyao körpəni sükana bağlayıb və avtomobili bu cür sürməyə başlayıb. Körpənin valideynləri isə bu vəziyyətə baxıb əyləniliblər. Videonu körpənin anası, 34 yaşlı Sya Lunq çekib. Cütlük həmin görüntüləri daha sonra sosial şəbəkəyə yükləyiblər. Ancaq sosial şəbəkə istifadəçilər bu hərəkətə görə valideynləri sərt tənqid ediblər. Tayvanlılar valideynlər bərsində hətta hökumətə şikayət də ediblər. Bəzi vətəndaşlar isə hesab edir ki, valideynlərin hərəkətlərində heç bir qəbahət yoxdur.

Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.